

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Əliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Serbiya-Azərbaycan əlaqələrində yeni inkişaf mərhələsi başlayır

İlham Əliyev: "Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək"



5

Yeni Azərbaycan Partiyası
ilə Laos Xalq İmqlabı
Partiyası arasında
əməkdaşlığı dair
Memorandum imzalanıb



9

Hikmət Hacıyev:
"Yaranmış vəziyyətə
göre məsuliyyət tam
şəkildə Ermanistanın
üzərinə düşür"



16

Messi beşinci dəfə
"Qızıl buts"un
sahibi olub



22 may 2018-ci il

Serbiya-Azərbaycan əlaqələrində yeni inkişaf mərhələsi başlayır

İlham Əliyev: "Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək"

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Prezidentinin Mayın 21-də rəsmi qarşılanma mərasimi olub.

AZERTAC xəber verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarşılıqlı dəstəsi düzənləndirdi. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçin qarşılığı. Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiç, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasiminin sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



dan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezidentlər görüşdə çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev:

-Hörmətli cənab Prezident. Hörmətli qonaqlar.

Mən siz Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdar-

də edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığını daha da möhkəmləndirəcəkdir. Bir daha xoş gəlmisiniz.

XXX

Serbiya Prezidenti Aleksandr Vuçiç:

-Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrük edirəm və Azərbaycan xalqına fəravənlilik arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də təbrük etmək istəyirəm. Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik.

Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüssusilə böyük önəm verirəm. Siz çox böyük səyələr göstərisiniz ki, ölkənin suverenliyini və müstəqilliyini qoruyub saxlaysınız. Çünkü hazırlıcxox gərgin bir şəraitdə Siz ölkənizi fəravənlilik yolu ilə ireli aparırsınız. Bununla yanaşı, Sizin siyasetinizi dəstəkləyən bütün ölkələrə yaxşı münasibətlər qurmuşunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasetə böyük önem verir və hörmət bəsləyirik. Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görülcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumatata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə de Sizi səmimi qələbdən təbrük edirəm.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç Xəzər dənizinin mənzərəsini seyr etdilər.

Ardı Səh. 3



Serbiya-Azərbaycan əlaqələrində yeni inkişaf mərhələsi başlayır

İlham Əliyev: "Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək"

Əvvəli Səh. 2

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdəşliq üzrə Birgə Fəaliyyət Planı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzaladılar.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında sehiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının sehiyyə naziri Zlatibor Lončar imzaladılar.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında" Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikret Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kubrovic imzaladılar. "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasındakı bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihaylović imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihaylović imzaladılar. "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında" Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihaylović imzaladılar.

Mayın 21-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç metbuata bəyanatla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyənatı:



-Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdəşliq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaqdır.

Biz strateji tərəfdəşliq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdəşliq üzrə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımla bağlı bütün önemli məsələlər öz əksini tapmışdır.

Biz beynəlxalq təşkilatlar çerçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önemli məsələlərdə bir-birimizə dəstek göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlerin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqışeler beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çerçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çerçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərcəyik.

Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyəsi bizim iqtisadi potensialımızı eks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gelecekde ticarət dövriyyəsinin artırılmasına getirib



çıxaraq, bunun üçün yaxşı imkanlar var.

Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidiyər. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçıdır. Onların arasında "Cənub Qaz Dəhlizi" layihəsi xüsuslu yer tutur. Gələn günlər ərzində biz artıq "Şahdəniz-2" layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azerbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.

Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara

verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərində bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və eks istiqamətə en qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklerin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışqlara başlaya bilərlər ki, biz yüksəkdəşmələrini artırıra bilmək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyatda keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı təcərrüat dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.

Serbiya ilə Azərbaycan arasın-

dakı əlaqələrdə humanitar sahə çox önemli yer tutur. Cənab Prezident, biliyəm ki, Siz Azərbaycan Diller Universitetində "Serb Dili və Mədəniyyəti Mərkezi"nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsınız və görecəksiniz ki, Sizin xalqınız, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin inkişafında mühüm yer tutur.

Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gelir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdəşlərdərdir. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim bir-birini

dəstekləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər.

Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyaseti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasetini müdafiə edirsiniz, ölkənizi inamlı idarə edirsiniz. Xalq Size böyük dəstək göstərir. Sizin siyasetiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizde önemli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacaq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik.

Ardı Səh. 4

Serbiya-Azərbaycan əlaqələrində yeni inkişaf mərhələsi başlayır

İlham Əliyev: "Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək"

Əvvəli Səh. 2

X X X

Sonra Serbiya Prezidenti bəyanatla çıxış edib.

Prezident Aleksandr Vuçiçin bəyanatı:

- Hörmətli cənab Prezident, əziz dostum cənab Əliyev.

Size bu səmimi və xoş sözlərinə görə təşəkkür etmək istəyirəm. Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımdan gördünüz bütün işlər görə Size təşəkkürümüz ifade etmək istərdim.

Düşünürəm ki, mən Sizin Prezident seçilmeyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəkdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın məraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Mehəz bu səbəbdən mən bizim hökumətimizden demek olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmisəm. Çünkü biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.

Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnetdariq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyiş-



məz olaraq qalacaqdır. Cənab Prezident, biz Sizin siyasetinizi çox yüksək qiymətləndiririk. Siz eley bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığını qoruyursunuz və vətəndaşların firavənlığı namına əlinizdən gələni edirsınız. Çünkü Si-

zin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmişiniz.

Eyni zamanda, iqtisadi məraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilmə-

sində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaqdır. Sonuncu iclas 2015-ci ilde olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada

yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə dəha böyük nailiyyətlər əldə edə bilərik. Tebii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir.

Cox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkilde dəstəkləyirik.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbet və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bize dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidiñdəyik.

Sizi təbrik edirəm ki, ölkənin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önem verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək seviyədə qarşılıqlı sərmaya qoyuluşu baxımından yaxşı imkanlar yaradır.

Son illərdə Azərbaycanda əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görülüb

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının baş direktorunun Azərbaycana ilk dəfədir səfər etdiyi deyən Qay Rayder bu səfəri heyata keçirməyindən derin məmənunluq hissi duyduğunu vurğuladı. Dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətile təbrik edən Qay Rayder Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışını diqqətlə izlədiyini qeyd edərək, orada əmək və sosial məsələlərlə bağlı söylənilən fikirlərin çox böyük maraq doğurduğunu bildirdi. O qeyd etdi ki, Prezident İlham Əliyevin əhalinin rıfah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin yaradılması ilə bağlı söylədiyi fikirlər mü-



hüm əhəmiyyət daşıyır. Qay Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq

həyata keçirdiyini vurğulayaraq, bu səfərin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini ve-

rəcəyinə ümidi var olduğunu bildirdi. Təbrikə və xoş sözlərə görə

minnetdarlığını bildirən Prezident İlham Əliyev Bakıda keçirilən "Dayanıqli Inkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, o cümlədən əhalinin əmək və sosial təminatı istiqamətində mühüm işlər görüldüyü, xüsusilə işsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurların əldə edildiyini dedi. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olan və sürətli iqtisadi inkişaf nəticəsində baş verən demoqrafik artımla əlaqədar ölkə qarşısında gələcəkdə yeni iş yerlərinin yaradılması kimi müümə vəzifənin durduğunu bildirdi və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın öneminə toxunaraq bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də birgə işçi nahar ediblər. AZƏRTAC xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Serbiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.



Azərbaycan nümayəndə heyəti San-Fransiskoda Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib



dəki baş konsulu Nəsimi Ağayev görüşlərdə iştirak edib.

Görüşlər zamanı Azərbaycanın tarixi tolerantlıq və zengin multikulturalizm ənənələri haqqında geniş məlumat verilib. Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşması, məhrəban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılıb, həmçinin bu ənənələrin artıq ölkəmizdə dövlət siyaseti səviyyesine yüksəldildiyi vurgulanıb.

"AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyətlərlə doludur"



AŞPA-nın Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ziddiyətlərlə doludur, tam əsassızdır. Bu, olduqca ədalətsiz, qərəzlə yanaşmadır. AŞPA heç bir halda öz dəyərlərinə hörmətsizlik etməmeli, hər hansı sifarişlə bir ölkəni seçərək ona qarşı bəle əsassız addim atmamalıdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputati Azay Quliyev deyib.

Azay Quliyev bildirib ki, Azərbaycan AŞPA-nın en fəal üzvüdür və qurumun fealiyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edir. Azərbaycanın AŞPA-dan çıxmış kimi bir niyəti yoxdur. Ola bilsin ki, buna cəhd edən qüvvələr var və onların məkrili planları Azərbaycan və Avropa arasında münasibətləri korlamağa istiqamətlənib.

Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir

Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir. Bunu Türkiye Prezident Administrasiyasından bildiriblər. Məlumatda qeyd olunur ki, Bakı və Ankara öz potensialını regionun xeyrinə istifadə etməye başlayıblar. Administrasiyadan bildiriblər ki, hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və iki qardaş ölkə siyasi, iqtisadi və enerji baxımından regionun əsas dövlətləridir. Yaxın zamanlarda baş tutacaq Transanadolu boru kəmərinin (TANAP) açılışını şərh edərkən Türkiye Prezident Administrasiyasından vurgulayıblar ki, bu layihə Ankara üçün prioritətdir.



Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı bütün "ASAN xidmət" mərkəzlərində

Dünəndən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması elan edildiyi kimi, Dövlət Migrasiya Xidmetinin (DMX) regional məqrasiya idarələri ilə paralel olaraq, Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən bütün "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək. DMX-nin metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN xidmət" mərkəzlərində olduğu yer üzrə qeydiyyata alınması Dövlət Migrasiya Xidmeti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında mayın 17-də imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Memorandum əsasən, Dövlət Migrasiya Xidmeti ölkədə 10 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN xidmət" mərkəzlərində qəbulunun həyata keçirilməsinə təmin etmek, Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüb. Məqsəd olduğu yer üzrə qeydiyyat prosesinde şəffaflığın, rahatlığın təmin edilməsi, mümkün növbələrin karşısının alınması, xidmətdən istifadə məmənunluğunu artırılması və şəxslərin müraciət imkanlarının genişləndirilməsidir.

Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Maiy 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Laos Xalq



İnqilabi Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Əli Əhmədov bu səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. O deyib ki, Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilabi Partiyası iqtidar partiyalarıdır və hər iki siyasi təşkilat əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycan dövlətinin xarici siyasetində Asiya ölkələri ilə əlaqələrin vacib yer tutduğunu deyən Əli Əhmədov hələ Sovetlər Birliyi dövründə Laos vətəndaşları olan gənclərin Azərbaycanda ali təhsil aldıqlarını xatırladıb. YAP sədrinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb və YAP ilə Laos Xalq İnqilabi Partiyası arasında əməkdaşlığın bütövlükde ölkələrimiz arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.

Laos Xalq İnqilabi Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycana səfərində məmənunluğunu ifadə edərək iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən qonaq ölkəmizin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb. O, Laos Xalq İnqilabi Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı böyük önem verdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb. Sonda Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabi Partiyası arasında əməkdaşlığı dair Memorandum imzalanıb. Memorandum YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov və Laos Xalq İnqilabi Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak imzalayıblar. Görüşdə YAP-in beynəlxalq əlaqələr şöbəsinin müdürü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitesinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edib.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasetçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir

Nikol Paşinyan müstəqil siyasetçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir. Dünya siyasetini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq isteyirlər. Onlardan biri regionda gərginliyin daha da artırılmasına qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyaseti vasitəsilə regional aktorları qarşılıqlı müharibə vəziyyətinə getirməkdir. Naxçıvanda, Azərbaycan-Ermənistən sərhədində baş verən təxribat da ele bu məqsədə xidmət edir.



Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati, "Yeni Azərbaycan" qəzətinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Hikmət Babaoğlu qeyd edib ki, hədəf Azərbaycan-Türkiyə-Rusya münasibətləridir. Çünkü bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət də Paşinyanın ağalarını qan etmət. Onların siyasi planlarına görə, Yaxın Şərqi yaradıqları hibrid müharibə ssenarisisi Türkiyə və Azərbaycan üzərində Rusiyaya, xüsusiəl cənub sərhədlərinə transfer edilməli, sonra ise Rusiya Federasiyasının digər subyektlərinə hərəkət etməlidir. Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginleşsə 1921-ci ilde imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın statusunun qarantorları olan Rusiya və Türkiye məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə, bu iki regional gücün Yaxın Şərqi regionunda müttəfiqliyi pozular. Neticədə hər iki ölkəni qarşı-qarşıya qoyub sonrakı mərħelədə onları qlobal terrorizmin poliqonuna çevirmək olar. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, mümkin ssenariyə görə, Azərbaycan zəiflədməli, ölkədə sabitlik pozulmalı və Qarabağ problemi asanlıqla ermənilərin lehine həll olunmalıdır.

Milli Məclisin deputati vurğulayıb ki, Azərbaycanın regional iqtisadi və hərbi-siyasi güc mərkəzi olması, qlobal aktorlara müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması, eyni zamanda, çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşması Paşinyanın təxribatı və siyasi layihəsinə əvvəlcədən uğursuzluğa düşərmiş olur. Ona görə de əger belə davam edərsə, Paşinyan siyasi layihə kimi ən uzağı bir mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə, onların böhrandan xilas olmaları üçün də bir o qədər tez perspektivlər yaranıbilər.

Layiqli əməyin təbliği dayanıqlı inkişafın prioritet məsələlərindən biridir



Mayın 21-də Bakıda "Dayanıqlı inkişaf Məqsədlərinə doğru: davamlı inkişaf və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçirilib. AZERTAC xəbər verir ki, konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzari öününe gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, mezarı üzərinə tər Güllər düzüllüb. Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü



yü uğrunda mübarizədə canların dan keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzübür.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını bildirib. Nazir layiqli əməyin temin edilməsi, qeyri-formal məşğullüğün aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. O, BMT-nin Dayanıqlı inkişaf Məqsədlərindən irəli gələn

öhdəliklərin icrası sahəsində aidiyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir Beynəlxalq Əmək Təşkilati (BƏT) ilə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birge fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb, BMT-nin Dayanıqlı inkişaf Məqsədlərinin həmin problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.

"Statistikaya görə, hazırda dünya əhalisinin 800 milyon nəfəri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu gün şəhərlə kənd arasında tarazlıq pozulur, qadınların iş şəraitində çətinlikler var, eko-loji sahədə iqlim dəyişiklərindən baş verən kataklizmlər bir sə-

problemlər yaradır. Lakin bütün bunlara baxmayaraq, ölkəmizdə həyata keçirilen uğurlu sosial-iqtisadi siyaset nəticəsində son illərerdə minimum əməkhaqqı 5,2, orta aylıq əməkhaqqı isə 6,6 dəfə artıb, əhalinin maddi rifah hali yüksəlib. Xüsusi qeyd etmek lazımdır ki, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib, qısa müddət ərzində iqtisadiyyata 230 milyarddan artıq vəsait qoyulub və onların xeyli hissəsi xarici investorlar tərəfindən yatırılıb", - deyə nazir qeyd edib.

Konfransın "Əməyin arzuolunan gələcəyi" mövzusunda plenar sessiyasında çıxış edən Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasi-

göstərən proseslərə yanaşmada ilk növbəde sosial ədalətin, işçilərin əmək və sosial hüquqlarının qorunmasına diqqətin, qurumun missiyasının da sosial ədalətlə bağlı olduğunu vacibliyini qeyd edib. Q.Rayder Dayanıqlı inkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallığından bəhs edib, Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi seyrləri dəstəklədiyini bildirib.

Qeyd olunub ki, konfransın Bakıda keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən feal siyasetə görə ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı inkişaf Məqsədlərindən 8-ci Məqsədin - layiqli əmək və iqtisadi inkişaf icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.

Plenar sessiyada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputati Səttar Möhbaliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəögötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Rusiya-nın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfghanistan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlişlər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.

Sessiyada "Baku Ekspo 2025" ilə əlaqədar videoçarx nümayiş olunub.

Konfransın plenar sessiyası başa çatandan sonra Q.Rayder, S.Babayev, S.Möhbaliyev və M.Musayev küləvi informasiya vəsitələrinin nümayəndələri üçün metbut konfransı keçirib.

"Dayanıqlı inkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfransda "İqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin etmək olar", "Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata kecid", "Dayanıqlı inkişaf məqsədləri üzrə monitoring sistemlərinin tətbiqi" mövzularında panel iclasları keçirilib və müvafiq mövzularda məruzə və təqdimatlar edilib.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial İslahatlar barədə məlumatlandırılıb

Mayın 21-də Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZERTAC xəber verir ki, görüşdə Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda insanların işlə təmin olunması ilə bağlı bir çox layihələr həyata keçirilir və son illərdə ölkəmizdə məşğulluq problemlərinin həlli-nə dair vacib addimlar atılır.

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin məqsədönlü İslahatlar programı ölkə iqtisadiyyatının prioritet sahələrinin qısa dövr ərzində müümür irəliləyişlərə nail olunmasına imkan verib. Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının idarə Heyətində yer almasının sevindirici hal olduğunu diqqətə cətdiran Əli Əhmədov ölkəmizin üzərinə düşən bütün öhdəlikləri layiqince yerinə yetirəcəyinə əminliyini ifadə edib. O, əməkdaşlığından bundan sonra da inkişaf edəcəyini və daha səmərəli olacağını vurğu-



layib.

Əli Əhmədov qeyd edib ki, son illərdə Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir, bu proqramların getdikcə daha da genişləndirilməsi təmin olunur.

Baş nazirin müavini deyib ki, Azərbaycan müstəqil və nisbətən gənc dövlətdir. Bizim artıq 10 milyona yaxın əhalimiz var. Hər bir gənc dövlətlərdə olduğu kimi, Azərbaycanda da bəzi problemlər var. Azərbaycanın xüsusi olaraq böyük və ciddi problemi torpaqlarının işğali ilə nəticələnən Dağılıq Qarabağ problemidir. Bu problem nəticəsində bir milyon azərbaycanlı doğma torpaqlarından didərgin düşüb. Bu da

təxminən əhalinin 10 faizini əhatə edir və bilavasitə məşğulluq məsələlərinə öz təsirini göstərir. İnsanlar torpaqlarını, eyni zamanda, işlərini itiriblər.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder Azərbaycana səfərində məmənunuşunu ifadə edib. Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirən qonaq ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan İslahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin tek millesdirilməsi işində həyata keçirilən layihələrin Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstekləndiyini qeyd edib.

Sounton Sayaçak: Laos Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır

Mayın 21-də Milli Məclisin vitse-spikeri Bahar Muradova Laos Xalq İnqilabçı Partiyası Mərkəzi Komitəsinin (XİP MK) xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rehbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZERTAC-a parlamentin mətbuat xidmetindən məlumat verilib. Milli Məclis sədrinin müavini ölkəmizdə səfərdə olan Laos nümayəndə heyətinə Azərbaycanın beynəlxalq aləmət integrasiyada maraqlı olduğunu, Avropa ilə əməkdaşlıqla ciddi əhəmiyyət verildiyi kimi, Asiya ölkələri ilə də əməkdaşlığın genişlənməsinə maraqlı gösterdiyi qeyd edib. O cümlədən Hind-Çin yarımadası ölkəleri ilə siyasi, iqtisadi, ticaret və mədəni əlaqələr qurmağa hazır olduğumuzu bildirib. Xatırladıb ki, hələ sovet dövründə təhsil sahəsində əlaqələrimiz var idi, Laos gencləri ali təhsil almaq üçün Azərbaycana gəlirdilər.

Vitse-spiker bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Laos Xalq İnq-



ılıb Partiyası arasında əməkdaşlığı dair Memorandumun imzalanmasını yüksək dəyərləndirib. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını vacib sayıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik tarixindən və yubileyindən söz açan Bahar Muradova Milli Məclisin tərkibi və strukturu barede məlumat verib. Bildirib ki, parlamentdə 12 siyasi partiyanın nümayəndəsi var. Çoxluq YAP-a məxsusdur. 39 nəfər bitərəf deputatdır. Parlamentdə 15 komitə, 2 komissiya fəaliyyət göstərir.

Görüşdə nümayəndə heyətinin

bəşçisi Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik yubileyi, həmçinin bu yaxınlarda keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi münasibətilə təbriklərini cətdirib. O, təmsil etdikləri qurum barede ətraflı məlumat verib. Bildirib ki, vaxtılıq Bakıda təhsil almış laoslular Laos-Azərbaycan Dostluq Cəmiyyəti yaradırlar. Həmin cəmiyyət də münasibətlərimizin inkişafına öz töhfəsini verəcək. Qeyd edib ki, ölkəmizdən ayrıldıqları illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. Laos və XİP MK Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Xanım Sounton Sayaçak Milli Məclisin deputatlarını ölkəsinə dəvət edib.

Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırkı səfər six əlaqələrin qurulmasına xidmət edir, qarşılıqlı səfərlərin intensivləşməsi faydalı olar. Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

Seyyar "ASAN xidmət" mayın 1-dən 25-dək Şabran rayonunda, mayın 1-dən 30-dək Bileşuvər, Zaqatala şəhərlərində, mayın 7-dən 26-dək Ağstafa rayonunda, mayın 8-dən iyunun 6-dək Xirdalan şəhərində, mayın 10-dan iyunun 9-dək İmishli rayonunda, mayın 11-dən 25-dək Buzovna qəsəbəsində, mayın 18-dən 29-dək Samux şəhərində, mayın 18-dən iyunun 14-dək Ağcabədi şəhərində, mayın 24-dən iyunun 22-dək Salyan şəhərində vətəndaşlara xidmət göstərəcək.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara

Xidmet və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZERTAC-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəzifəti, ti aktlarının dövlət qeydiyyatı,

vəsisiyyət vəsiqələrinin verilməsi və deyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və deyişdirilməsi, sürücülük vəsiqələrinin deyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onla-

"YARAT"da Azərbaycanın korifey rəssamlarının əsərləri sərgilənəcək

Mayın 26-da "YARAT" Müasir İncəsənət Mərkəzində "Əmək, istirahət və xeyallar: 1960-1980-ci illər Azərbaycan ustalarının gözərlə" adlı sərgi açılacaq.

"YARAT"da AZERTAC-a bildirilib ki, sərgidə Azərbaycanın görkəmli firça ustaları



Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tağı Tağıyev, Mikayıllı Abdullayev, Böyükəğa Mirzəzadə, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Əşref Murad, Mahmud Tağıyev, Nadir Əbdürəhmanov, Xalidə Səferova, Rasim Babayev, Nadir Qasimov, Təğrul Nərimanbəyov, Gennadi Brijatuk, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Eldar Qurban, Tahir Salahov, Fərhad Xəlilov, Altay Sadıqzadə və Qəyyur Yunusun əsərləri nümayiş etdiriləcək. 2019-cu il yanvarın 6-dək davam edəcək sərginin kuratoru Suad Qarayeva-Maleki, tədqiqatçı Fərəh Əlekberlidir.

ADU ilə Belqrاد Universiteti arasında əməkdaşlıq genişlənir

Mayın 21-də Azərbaycan Diller Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Belqrəd Universitetinin rektoru Vladimir Bumbaşreviç ilə görüşüb.



Universitetdən AZERTAC-a bildirilər ki, K. Abdulla Belqrəd Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, ADU-da isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını əhəmiyyətli hadisə kimi deyərləndirib. Qeyd edilib ki, mərkəzlerin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlər daha da genişlənəcək, hər iki ölkənin zəngin mədəniyyətinin təbliği və tanıtılmasında bu qurumlar mühüm rol oynayacaq.

Azərbaycan dövlətinin multikulturalizm siyasetinin dünyada təbliği istiqamətində mühüm addimlar atıldıqını deyən Kamal Abdulla hər iki ölkənin multikulturalizminin oxşar və ferqli cəhətləri mövzusunda konfransların, müzakirələrin keçirilməsinin vacibliyini vurgulayıb. Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi barədə məlumat verən rektor Belqrəd Universitetinin tələbələrinin bu layihədə fealiyyət göstərməyə dəvət edib.

V. Bumbaşreviç ADU-da Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını yüksək dəyərləndirib. Bildirilib ki, Belqrəd Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin, ADU-da isə Serb dili və Mədəniyyəti Mərkəzinin yaradılması xalqlarımızın mədəniyyətlərinin birləşdiricək yeni köprü olacaq. Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan rektor mərkəzlərin yaradılmasının münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

rın məhdudlaşdırılmasına (yüklülüyü) dair dövlət reyestrində arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının tekrar dövlət qeydiyyatına alınması barədə çıxışların, texniki pasportların verilməsi daxildir.

Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlcətanlığın təmin edilməsi və vətəndaş məmənunluğuna nail olunmasıdır.

Ölkəmizdəki sabitlik, islahatlar və yeniləşmə kursu mədəniyyət sahəsinin inkişafı üçün daha geniş imkanlar açır

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin yap.org.az-a müsahibəsi

- Əbülfəs müəllim, Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət sahəsində həyata keçirilən siyaseti, bu sahənin ümumi inkişafını necə dəyişdirərdiniz?

- Söhbətimizə başlamazdan önce Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partyanın VI qurultayında söylədiyi bir fikri xatırlatmaq istərdim. Cənab Prezident qeyd etdi ki, inkişaf üçün esas şərt sabitlikdir və 1993-cü ilde Ulu öndər Heydər Əliyevin həkimiyyətə qayıdışından sonra Azərbaycanda sabitliyin bərqərar olmasının ölkəmizin inkişafını təmin etmişdir. Həqiqətən də, öten dövrə respublikamızda bütün sahələrin, o cümlədən mədəniyyət sahəsinin uğurlu inkişafı mövcud ictimai-siyasi sabitliyin, əmin-amanlığın və bu zəminda həyata keçirilən məqsədyönlü siyasetin, ardıcıl islahatların sayesində mümkün olmuşdur.

Eyni zamanda hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Ümummilli lider Heydər Əliyevin hełə öten əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılmış, bu illərdə mədəniyyətimiz özünü intibah dövrünü yaşamışdır. Mədəniyyətimiz böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısına əsirgəməmişdir.

2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ilde ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşamışdır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazaranın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunmuşdur. Özəlliklə 2004-cü ildə regionlarla bağlı dövlət proqramının icrasına başlanılması paytaxtda və bölgələrdə sosial-iqtisadi inkişafın ahəngdarlığının təmin edilməsi, o cümlədən yerlərdə müasir mədəniyyət müəssisələrinin yaradılması üçün yeni imkanlar açıldı. Bu dövrde iqtisadi inkişaf tempinin, neft-qaz layihələrindən gəlirlərin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahəde uzunmüddətli proqramlara zəmin yaratdı.

Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbər-



liyi ilk illərdən tarixi və milli-mədəni irsə bağılılıqla bərabər, modernlaşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunmuşdur. Öten dövrə qarsıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylerin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Öten illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olmuşdur. Bu müddətə kitabxana-informasiya sahəsi üzrə (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) dövlət proqramları icra edilməkdədir.

Bu xüsusda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi da-ha bir fikri diqqətə çatdırmaq istədim: "Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik, dünyaya açıq olmalyıq". Respublikamızın mədəniyyət ictimaiyyəti möhtərəm Prezidentin bu sözlerini gələcək fəaliyyət üçün başlıca istiqamət kimi qəbul edir və müasirliyə gedən yolda Azərbaycanın daha böyük uğurlar qazanması, dünyada nüfuzunun yüksəlməsi, ölkəmizə olan rəğbətin atması namənə öz töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

- Dövlətin diqqət və qayğısı mədəniyyətimizin, inceəsətimizin dünyada təbliği, ümumilikdə ölkəmizin tanıdılması baxımından nə kimi imkanlar açır, bu istiqamətdə hansı işlər görülmüşdür?

- Mədəniyyət sahəsinə diqqət və qayğıdan danışarken Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu

sahədə müstəsna xidmətlərini, Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiy়aslı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi zəngin maddi və qeyri-maddi mədəni irsimizin dünyada tanınmasına yeni üfüklər açmışdır. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycanın aşiq sənəti və ölkəmizin fəal iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahic misqərlək sənəti, 2016-ci ildə ölkəmizin Türkiye, İran, Qazaxıstan və Qırğızistanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolma, habelə kamancə musiqi aletinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılara salınmışdır. Bu əsər nümunələri ilə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların birgə əməkdaşlığı ilə hazırlanaraq UNESCO səviyyəsində dəstək qazanmışdır.

Öten illərdə Azərbaycanın görkəmli mədəniyyət incəsənet xadimlərinin, mütefəkkir və ədiblərinin - Lətif Kərimov, Səttar Bəhlulzadə, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Molla Pənah Vəqif, Mir Cəlal Paşayev və İlyas Əfəndiyevin, eləcə də Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası və "Arşın mal alan" operettasının, "Kitabi-Dəde Qorqud"un almanın dilinə tərcüməsi və nəşrinin yubileyleri UNESCO-nun yubileyler proqramına salınmışdır. Sözsüz ki, bu, həm də ölkəmizin mötəbər təşkilatla six əlaqələrinin təsdiqidir.

Öten illər ərzində Azərbaycanın İslam dünyasının təhsil, elm, mədəniyyət təşkilatı - İSESCO ilə də əməkdaşlığı möhkəmlənmişdir. Məlum olduğu kimi, İSESCO-nun qərarı ilə 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan olunmuşdu. 2018-ci ildə bu missiyani Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzi olan Naxçıvan şəhəri davam etdirir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili" elan edilməsi, öten il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə gerçəkləşməsi müsəlman ölkələrində Azərbaycana diqqət və dəstəyin daha da art-

masına səbəb olmuşdur.

Azərbaycanın zəngin mədəni irsi ölkəmizi dünyada tanıdan, ona rəğbət qazandıran ən mühüm dəyərlərdəndir. Cənab Prezident Öz çıxışlarında bir fikri xüsusi vurğuları ki, bizi tarixən millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, mədəniyyətimiz olub. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşayıb, amma dilimizi, mədəniyyətimizi, milli ənənələrimizi qoruyub saxlaya bilmış. Müasir dünyada mədəniyyət diplomatiyasının müstəsna rolu var və bizim musiqi sənətimiz ölkəmizin ən fəal mədəniyyət elçisidir. Bayaq mədəni irs örnəklərimizin UNESCO siyahısına salınmasını qeyd etdim. Bununla bağlı bir məqamı vurğulamaq istədim. Bu gün Azərbaycanın müğəm üçlüyü - yeni xanəndə, tar və kamancə ifaçılığı - bəşəriyyətin mədəniyyət inciləri sırasında yer alıb. Bu, dünya musiqi sənətində bəzəri olmayan hadisədir.

Ölkəmiz musiqinin müxtəlif növ və janrlarında beynəlxalq festival və müsabiqələrin ev sahibi kimi dünyada tanınır. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əsası qoyulmuşdur. Müasir mədəniyyət tariximizə yeni səhifələr yazmış bu ənənəvi festivallarla yanaşı, öten müddətə Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, "İpek Yolu" Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi dünya musiqi xəritəsində Azərbaycanı tanıdan layihələrdir. 2018-ci ildə ikinci keçiriləcək Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi də bu sıraya öz adını yazmışdır.

Teatrların maddi-texniki baza-sının yaxşılaşdırılması da yaradıcı kollektivlərin fəaliyyətini, o cümlədən beynəlxalq festivallarda uğurlu çıxışlarını təşviq edir. Prezidentin müvafiq sərəncamları ilə paytaxtda beş teatrın (Kukla, Rus Dram, Genç Tamaşaçılar, Milli Dram, Müsəlman teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Genç kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuşdur. Öten illərdə teatr kollektivlərimiz 30-dan çox ölkədə qastrol səfərində olmuş, onlar festivala qatılmışlar. Ölkəmiz də teatrla bağlı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2010-cu ildə Bakıda Beynəlxalq Teatr Konföransının, 2014-cü ildə Şəkidə "Üç

məkan" Beynəlxalq Teatr Festivalının əsası qoyulmuşdur.

Milli kinematoqrafiya da bu illərdə mühüm inkişaf yolu keçmişdir. Son 15 ildə 50-dən çox tammetrajlı, onlara qısametrajlı bedii film, 200-dən çox sənədi ekran əsəri lente alınmışdır. Filmlərimiz 40-dan artıq ölkədə festivallarda iştirak etmiş, təkcə 2017-ci ildə 15 ekran əsəri 19 mükafat qazanmışdır. Bakıda ənənəvi beynəlxalq turizm və idman filmləri festivalları keçirilir. 2009-cu ildə inşa edilən Dövlət Film Fonduunun binası dünyada en müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilmesi müasir kino proqatının əsasını qoymuşdur. Dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özel kinoteatrlar şəbəkəsi inkişaf etməye başlamışdır.

Müasir standartlardan söz düşmükən kitabxana işi sahəsində yeniliklərin, elektron texnologiyaların tətbiqini qeyd etməliyik. 2008-2013-cü illəri əhatə edən dövlət programı çərçivəsində Azərbaycan Milli Kitabxana-informasiya Mərkəzi (AZLIBNET) yaradılmışdır. Bu sahədə digər mühüm layihə ölkə kitabxanalarını vahid məkannda birləşdirən mərkəzləşdirilmiş elektron kitabxana sisteminin (ALISA) qurulmasıdır. Öten illərdə Azərbaycan kitabları nazirlik tərəfindən müxtəlif ölkələrdə sərgi-yarmarkalarda təqdim olunmuş, beynəlxalq müsabiqələrde dəfələrlə mükafatlara layiq görülmüşdür. 2009-cu ildən etibarən nazirliyin təşkilatçılığı ile ənənəvi (iki ildən bir) Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.

Yeni texnologiyalar, qabaqcıl standartlar muzey işində, tarixi abidə və qoruqlarda da uğurlu tətbiq olunur. Dövlət başçısı tərəfindən qarşıya qoyulan məqsədlərden biri şəhər və rayonlarda muzey şəbəkəsinin genişləndirilməsi, müasir teleblər səviyyəsində qurulması, tarix-mədəniyyət qoruqlarının turistik imkanlarının inkişaf etdirilmesi idi. Prezidentin bu sahədə sərəncamlarının icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri mühüm rol oynayır. Milli İncəsənet Muzeyinin yeni korpusunun istifadəyə verilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının inşası,

Ölkəmizdəki sabitlik, islahatlar və yeniləşmə kursu mədəniyyət sahəsinin inkişafı üçün daha geniş imkanlar açır

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin yap.org.az-a müsahibəsi

eləcə də zəngin mədəni xəzinəminin qorunduğu Tarix və Ədəbiyyat muzeylərinin əsaslı şəkildə təmiri və yenidən qurulması dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunələridir. Bütövlükdə ötən illərdə ölkəmizdə mədəniyyət sektorunun infrastrukturunu əsaslı şəkildə yenilənmişdir. Cənab İlham Əliyev prezidentliyi dövründə paytaxtımızda inşa edilən, yenidən qurulan möhtəşəm mədəniyyət ocaqları - bənzərsiz memarlıq örnəyi olan Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeysi Bakının müasir simvollarına çevrilmişdir. Belə gözoxşayan tikililər digər şəhərlərimizi de bəzəyir. Ötən il istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasının binası bu-na parlaq örnəkdir.

- Söhbətimizin bu yerində regionlarda həyata keçirilən mədəniyyət siyaseti, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə danışmağınızı istərdik.

- Dövlət başçısının həyata keçirdiyi siyasetin başlıca məqsədlərindən biri bütün sahələrdə paytaxtlı regionların ahəngdar inkişafının təmin olunmasıdır. Prezidentin regionlara demek olar ki, hər səfəri yeni muzey binasının, mədəniyyət mərkəzinin, müziqi və incəsənət məktəbinin açılışı ilə yadda qalır. Regionlarda mədəniyyət ocaqlarının yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, qabaqcıl dünya təcrübəsi nəzərə alınaraq yeni proqramlar həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni ərsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-2014-cü illərdə reallaşdırılan "Xalq Yaradıcılığı Paytaxtları" programı, sonrakı illərdə həyata keçirilən "Ədəbiyyat paytaxtı" və "Milli mətbəx paytaxtı" nominasiyaları, habelə "Bölgelərdən paytaxta" layihəsi bu qəbildəndir.

Azərbaycanda gerçəkləşdirilən mədəniyyət siyaseti, bu sahədə yeniləşmə bütün ölkəni əhatə edir. Şəhər və rayonlarda 200-dən çox muzey və Heydər Əliyev mərkəzi, onlarla rəsmi qalereyası, 2 minden artıq kitabxana-informasiya müəssisəsi, 100-dən çox yüksək təmirli mədəniyyət sarayı, eləcə də yerlərdəki teatrlarımız, kino nümayişi məkanlarıımız insanların xidmətinə dədir. Ölkəmizin ev sahibliyi etdiyi her hansı bir mötəbər tədbiri, festivali paytaxtla yanaşı, regionlارımızda da yüksək səviyyədə keçirmək mümkündür. Regionların mədəni mühitini yeni ideyalarla canlandırmak üçün müxtəlif layihələr həyata keçirilir, bölgelərin mədəni

ırsı, mətbəxi, sənətkarlığı və s. təbliğ olunur. Ötən illərdə bir sıra regional layihələr geniş beynəlxalq tədbirlərə çevrilmişdir. Qəbelədə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunələridir. Sevindirici haldır ki, bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında "mədəniyyət paytaxtı" adını qazanmışdır. 2013-cü ildə Qəbelənin "MDB-nin mədəniyyət paytaxtı", 2016-ci ildə Şəkinin "Türk dünyasının mədəniyyət paytaxtı" seçilmesi regionların mədəni ərsinin, turizm imkanlarının tanidlamasına əlavə imkanlar açmışdır.

Bölgelərimizdə tarixi-mədəni ərsin qorunub-saxlanılması daim diqqət mərkəzindədir. Prezidentin fərmanı ilə 2014-cü ildə yaradılan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni ərsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Regionlardakı tarix və mədəniyyət qoruqlarının fəaliyyəti canlandırılır. Dövlət başçısının sərəncamları ilə Abşeron rayonunda "Yanardağ", Ağstafa rayonunda "Keşikcığa", Quba rayonunda "Xinalıq" tarix-mədəniyyət, tarix-məmərlilik və etnoqrafiya qoruqları təşkil edilmişdir. Son illərdə yerlərdə 50-dək tarixi abidə təmir-bərpa olunmuşdur. Regionlarımızın mədəni ənginiliyi Azərbaycanı dünyaya tanıdan böyük sərvətdir.

- Əbülfəs müəllim, Azərbaycan bu gün, həm də tolerantlıq mədəniyyəti, unikal multikultural dəyərləri ilə dünyanın diqqət mərkəzindədir. "Bakı Prosesi" artıq beynəlxalq dialoq platforması kimi qəbul olunur...

- Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin bu il 10 illiyi qeyd olunacaq. 2008-ci ildə bu prosesin başlanmasıdan ötən dövrə nəzər salsaq, Azərbaycanın qlobal miqyasda sivilizasiyalararası dialoqun mərkəzine necə çevrildiyini görə bilərik. 2008-ci ildən dekabrında Bakıda "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" adlı Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin konfransı keçirildi. Cənab Prezidentin təşəbbüsü ilə konfransa 10-a yaxın müsəlman ölkəsinin nazirləri də dəvət olundu. İlk dəfə Avropa və İslam ölkələrinin nazirləri Bakıda bir araya geldilər. Konfransda çıxış edən Azərbaycan Prezidenti "Bakı Prosesi" təşəbbüsünü ireli sürdü, bununla bağlı "Bakı Beyannamesi" qəbul edildi. Bir il sonra, 2009-cu ildə "Bakı - İslam

mədəniyyətinin paytaxtı" ili çərçivəsində burada müsəlman ölkələri mədəniyyət nazirlərinin toplantısı oldu. Bu dəfə yəne Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə həmin konfransa Avropa ölkələrinin nazirləri dəvət edildi. Beləliklə, "Bakı Prosesi" artıq beynəlxalq platforma kimi təşəkkül tapmağa başladı. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumun keçiriləcəyi elan edildi. 7-9 aprel 2011-ci ildə paytaxtımız yüksək səviyyədə birinci Forumu ev sahibliyi etdi.

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi mötəbər təşkilatların dəstek verdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidentinin multikulturalizm və tolerantlıq siyasetinin parlaq təcəssümü, ölkəmizin dünyaya ünvanlaşığı sülh məsajıdır. 2011-ci ildin oktyabrında bu istiqamətdə daha bir təşəbbüsün - Bakı Beynəlxalq Humanitar Forumunun əsası qoyuldu. 2016-ci ildin aprelinde Bakıda keçirilen, 147 ölkədən nümayəndələrin qatıldığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu isə həm miqyasına, həm də mahiyyətinə görə ölkəmizin müstəqillik tarixində ev sahibliyi etdiyi ən mötəbər beynəlxalq toplantı idi. Bu, eyni zamanda, beynəlxalq miqyasda Azərbaycana göstərilən yüksək etimadın, ölkəmizdə bu sahədə həyata keçirilən siyasetə rəğbetin göstəricisi idi. 2017-ci ildə Dünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibinin xüsusi məruzəsində dünyanın mədəniyyətlərarası dialoq mövzusunun əsas tərkib hissəsi kimi qeyd edilmişdir. Onu da qeyd edim ki, dövlət başçısının müvafiq sərəncamları ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumun iki ildən bir təşkil edilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvələ olunmuşdur və bu, üzərimizə böyük məsuliyyət qoyur. Bu il "Bakı Prosesi"nin 10 illiyini qeyd etməklə bərabər, növbəti Bakı Beynəlxalq Humanitar Forumunu da keçirəcəyik.

Qürurverici bir haldır ki, Prezident İlham Əliyevin məqsədönlü siyaseti nəticəsində Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzine çevriləcəyi, ölkəmizdəki tolerantlıq mühiti, multikulturalizm modeli dünyada örnək kimi göstərilir. Belə bir mühit və xalqımızın qonaqpərvərlik mədəniyyəti sayesində ölkəmizə gələn əcnəbi vətəndaş özünü rahat, sərbəst hiss edir, buradan özü ilə xoş təessürat aparır.

Hikmət Hacıyev: "Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"

Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi Ermənistan silahlı qüvvələrinin təribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu həlak olub. AZERTAC xəber verir ki, həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznə başsağlığı verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmetinin rəhbəri Hikmət Hacıyev deyib: "Münaqışının həlli üçün ATƏT-in Minsk Qrupunun həmsəndləri ilə görüşmək əvzina Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə sefər eden Ermənistanın xarici işlər naziri vəziyyətin gərginleşməsini və texribatların baş vermesini təşviq edir. Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqışının "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işgalçılıq siyasetini gizlətməkdən başqa bir şey deyildir və cəfengiyatdır. Qəti şəkildə bildirir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".



"Şahdəniz" konsorsiumu: "Bolqaristan 2020-ci ildə Azərbaycan təbii qazını ala biləcək"

Bolqaristan 2020-ci ildə ilk Azərbaycan təbii qazını ala biləcək. AZERTAC Bolqaristan KİV-lərinin istinadla xəber verir ki, bu barədə ölkənin energetika naziri xanım Temənujka Petkovanın "Şahdəniz" konsorsiumunun nümayəndələri ilə görüşündə dəniləlib. Nazir son aylarında Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilecek təbii qazı Bolqaristana çatdıracaq Yunanistan-Bolqaristan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdidiyi deyib: "Bu layihə hökumət üçün əsas prioritetdir". "ICGB" şirkəti artıq innovasiya və rəqabətə əsaslanan əməliyyat programı çərçivəsində benefisiardır ki, bu da bize layihə çərçivəsində 39 milyon avro məbləğində əlavə maliyyələşdirməni tətbiq etməyə imkan verir. Hazırkı interkonnektorun tikintisi üzrə tender elan edilib. Bütün işlərin qrafik üzrə həyata keçirilməsində maraqlılaşır. 2020-ci ildə Yunanistan-Bolqaristan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır", - deyə o əlavə edib.



Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası ilə Rusyanın Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb. ASK-dan AZERTAC-a bildiriblər ki, sənədi "Dayanıqli inkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli eməyin təbliği" mövzusunda Bakıda keçirilən tədbir çərçivəsində ASK-in prezidenti Məmməd Musayev və Rusyanın Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin imzalayıb. Memorandumun məqsədi iki ölkə arasında gələcək əməkdaşlıq perspektivlərinin genişləndirilməsidir.



“AŞPA getdikcə lazımsız quruma çevrilir”

“Bu, AŞPA-nın tarixində qara bir ləkə olaraq qalacaq və xatırlanacaq”

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının Presidentur Qaydaları, İmmunitetlər və İstisnai Məsələlər Komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinin qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Agramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Qurumun mayın 16-da yadıldığı rəsmi məlumatda adı sadalanan bu dörd deputatin davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq, assambleyanın mandatından məhrum edildiyi bildirilir.

Onlar teyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sırə əsas vezifelərə qoşulmaq və ya seçkilər müşahide etmək kimi səlahiyyətlərindən məhrum ediliblər. Sadalanan dörd AŞPA üzvü, bu müddət ərzində, seçki müşahidəcisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri, ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərde namizədlərini irəli süre bilməyəcək. Onlar, həmçinin, assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına-Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər. Söhbət etdiyimiz müşahiblərimiz Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun adının sanksiya tətbiq oluna şəxslər siyahısına daxil edilməsi AŞPA-nın Azərbaycana qarşı olan qərəzi ilə əlaqələndirilər.

Millət vəkili Eldəniz Səlimov:

- AŞPA-nın belə bir qərar vermesi yolverilməz və qəbul edilməzdür. Bu, həmin təşkilata heç bir halda başuculuğu gətirmir və gətirməyəcək də. Bu, AŞPA-nın tarixində qara bir ləkə olaraq qalacaq və xatırlanacaq. AŞPA-ya üzv olan ölkələr arasında bəlkə də Azərbaycan kimi ikinci bir ölkə yoxdur və tapılmaz ki, bu qurumla əməkdaşlığı bu qədər önem vermiş və səmimi mövqə sərgiləmiş olsun. Avropa Şurası və onun təsisatları, ayrı-ayrı yetkili şəxsləri tərəfindən dəfələrlə Azərbaycanla bağlı ədalətsiz yanaşmalar ortaya qoyulub və iki standartlar nümayiş etdirilib.

Ancaq Azərbaycan hər zaman dözümlülük, səbri nümayiş etdirib, demokratik dəyərlərə, o cümlədən, elə həmin qurumun özünün dəyərlərinə sadıqlığını sübut edib və əməkdaşlığı davam deyib. Son hadisə isə, bir daha onu göstərir ki, Azərbaycanın səmimi əməkdaşlıq mövqeyine rəğmən, yənə də həmin qurumdakılar öz şəxsi, cılız və dərə maraqlarından çıxış etməyə üstünlük verirlər. Amma qeyd edim ki, bu cür yanlış mövqə bizdən çox, onların ziyanına işləyəcək, bundan zərər çəkən onlar özləri olacaq. Bunu da nə qədər faydalı olar.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Avropa Şurasının Səməd Seyidov haqqında çıxardığı qərar uzun müddətdən bəri bu qurumun Azərbaycana qarşı apardığı qərəzlə kampaniyanın növbəti məntiqsiz qərarıdır. Heç bir tutarlı faktlara söykənmedən, sadəcə, kiminsə cəfəng sözleri ilə

verilən bu qərar bir daha Avropa Şurasının iç üzünü ortaya qoymuş oldu. Bir daha sübut etmiş oldu ki, Avropa Şurasında təmsil olunan deputatların əksariyyəti ermənipərest mövqedədir və onların seçilməsində erməni lobbyisinin rolü vardır. Bir vaxtlar Ermənistən həkimiyətinin rəhbərliyində olan Sarkisyan və onun terrorçu komandasına qarşı bu qurum heç vaxt belə sərt təpki göstərməmişdir. Baxmayaraq ki, Sarkisyan öz xalqının qəddar düşməni idti və Ermənistanda bütün insan haqlarını boğurdu. Eyni zamanda, onun əli Azərbaycan vətəndaşlarının qanına batmışdı. Bunu özü də çəkinmədən etiraf edirdi. Məsələn, Xocalı soyqırımı ilə bağlı onun bir fikri yetərli idi ki, bu adam beynəlxalq tribunaya verilsin: “Azərbaycanlılar elə biliirlər ki, biz dinc əhaliyə qarşı silah işlətmərik, ancaq Xocalıdan sonra onlar başa düşdülər ki, biz ciddiyik”. Bu sözleri sanki Avropa Şurası və ya digər nüfuzlu beynəlxalq təşkilatlar eşitmirdiler. Bu kimi uzun müddət ikili mövqə sərgiləyen Avropa Şurasından, təbii ki, heç nə gözləmek de olmazdı. Hesab edirəm ki, Azərbaycan öz tutduğu yolla inamlı irəliləməli, bu cür cılız hadisələrə qarşı səbir nümayiş etdirməlidir. Azərbaycanı bu gün tutduğu yoldan heç bir beynəlxalq təşkilat döndərə bilməz. Çünkü bu yol Cənab Prezidentin apardığı siyasetin və onu dəstəkləyən xalqın yoludur. Avropa Şurasına gəldikdə isə, bu qurumlar, artıq təkcə Azərbaycana qarşı tutduqları qərəzlə mövqeyə görə yox, eyni zamanda, Avropa üçün də üzərinə götürdüyü missiyani yerinə yetirə bilmir. Artıq AŞPA getdikcə lazımsız quruma çevrilir. Bu cür qurumda üzv olmaq məsələsində də, yəqin ki, gələcək də Azərbaycan hökuməti öz qəti mövqeyini ortaya qoyacaqdır.

“Kaspi” qəzetiñin baş redaktoru İlham Quliyev:

- Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova və digərlərinə qarşı çıxardığı ədalətsiz qərar, ümumilikdə, Azərbaycana qarşı yönəlib. Belə görünür ki, bəzi dairələri Azərbaycanın güclənməsi və öz maraqlarını müdafiə etmək istiqamətdindəki səyləri kimlərisə narazı salıb. Ona görə də əllərindəki imkanları işə salıb bu ədalətsiz qərarın qəbul edilməsinə nail olublar. Qərar Azərbaycana qarşısında, deməli, bunu Azərbaycanı istəməyen qüvvələr edir. Azərbaycanı istəməyen qüvvələr dedikdə isə, ilk növbədə, ermənipərest dairələr yada düşür. Bubaxımdan, biz deyirik ki, bu ədalətsiz qərarın araxasında ermənipərest qüvvələr durur. O ki qaldı bu qərardan sonra Azərbaycanın Avropa Şurasındaki fealiyyətinə, düşünürəm ki, bütün ədalətsizliklərə baxmayaraq, ölkəmiz bu qurumdakı fealiyyətini davam etdirəlidir. Bununla belə, bu ədalətsiz qərar münasibətlərin səmimiyyətinə, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Xüsusiylə də, Azərbaycan ictimaiyyətinin Avropa Şurasına münasibətinin formalşamasında rol oynayacaq. Bu qərardan sonra Azərbaycanda kiminsə Avropa Şurasının ədalətli bir qurum olduğunu söyləmək çətin olacaq. Bununla belə, Avropa ilə, Avropa təsisatları ilə əməkdaşlıq bizim üçün önemlidir. Biz əməkdaşlığı və dostluğa sadıq tərəfdəş kimi, Avropa Şurası ilə işləməkdə davam etməliyik.

GÜLYANƏ



**Akademik Abel Məhərrəmov:
“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır”**



Məyin 21-də Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Müsəlmanları İdarəsinin (QMI) birgə təşkilatçılığı ilə “Azərbaycan Cümhuriyyəti - 100: müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZORTAC xəber verir ki, BDU-da təşkil edilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub. Üç gün davam edəcək konfransa Türkiyə, Gürcüstan, ABŞ, Moldova, Rusiya, Küveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən otuzadək alım qatılıb. Tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndləri, Milli Məclisin deputatları iştirak ediblər.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin AXC-nin fealiyyətinə yüksək qiymət verdiyini, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan rektor 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti III” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdiyikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərek bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb. Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də 1919-cu ildə BDU-nun təsis edilməsidir. Belə ki, həmin dövrə yaradılmış, ölkənin ilk ali məktəbi olan bu universitet məhz AXC-nin yadigarıdır və biz onun bütün ənənələrini layiqincə davam etdiririk. Rektor müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasına və qorunmasına ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb.

QMI-nin sədri şeyxüisləm Allahşükür Paşazadə bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşmış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyularını gücləndirməkə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəciliyindən xilas olmağın yolu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.

Milli Məclis sədərinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC qısa müddətdə tarixi bir missiyani yerinə yetirirək çox genişməqası demokratik isləhatları həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalasdırılan ilk parlament olub. Üç ayda parlamentdə təxminən 270-dək qanun layihəsi müzakirəyə çıxarılib. Onlardan 230-u qəbul olunub. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalasdırılması və gücləndirilməsinə tarixi töhfələr verib.

AXC qurucularının gördükleri böyük işlərdən danışan Z.Əsgərov onların müsəlman Şərqində ilk demokratik respublika yaratdıqlarını söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşunaslıq İnstitutunun direktoru, Milli Məclisin deputati Musa Qasımlı bildirib ki, Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasına AXC-nin mühüm rolu olub. Bu dövrde AXC müsəlman xalqlarına müstəmləkəciliyindən xilas olmağın yolu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib. XX əsrin əvvəllerində ölkəmizdə yaranan ilk təşkilatlardan söz açan M.Qasımlı Cümhuriyyət dövründə görülen böyük işləri tarixi faktlara diqqətə çatdırıb.

Sonra ABŞ-in Princeton Universitetinin professoru Maykl Reynoldsun mövzuya dair məruzəsi dinlənilib. BDU-nun tarixini eks etdirən filmin nümayişi dənənən sonra tədbir bədii hissə ilə davam etdirilib. Mayın 23-dək davam edəcək konfransın bölmə iclaslarında yerli və xarici alımların 300-dən çox elmi məruzəsi dinləniləcək.

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Şərqdə ilk demokratik-hüquqi və dünyəvi dövlət nümunəsi

Bu il Azərbaycan tarixində əla-mətdar bir hadisənin - Şərq-də ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İri" elan edilməsi dövlətçilik tarixinə olan böyük ehtiramdır. Şərq-də ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünə-məxsus dəyərlər miras qoyub.

Ulu Öndər Heydər Əliyev bu dəyərləri yüksək qiymətləndirərək bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb içtimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərse de, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır: "O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addimları başa çatdırıb bilməsə de, onun qısa müddətde həyata keçirdiyi tədbirlər xalqımızın tarixinde silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

AXC-nin yaradılmasında böyük əməyi olan içtimai-siyasi xadimlərin rolu müstəsnadır. Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəməyev kimi görkəmləi xadimlərin adı var.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, bütün Şərqdə, o cümlədən, türk-islam dünyasında ilk demokratik-hüquqi və dünyəvi dövlət nümunəsi olaraq tarixdə yer aldı. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin, qarşısına qoynuğu məqsəd və vəzifələrə görə de Avropanın ənənəvi demokratik respublikalarından geri qalmadığını həyata keçirdiyi islahatları ile sübut etdi.

CÜMHURİYYƏT ORDUSU, SIYASƏTDƏN KƏNARDA QALMAQLA, YALNIZ AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİN KEŞİYINDƏ DAYANMALIDIR

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasetinə nəzər salarkən əfsanəvi general, görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun da keçdiyi yol vərəqlənir və hər kəsde qurur hissi oyadır. S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunu yaradıcılarındandır. O, her şəyən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirərək, bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Mehmandarovun peşəkarlığı, təşkilatlıq qabiliyyəti və başlıcası isə Azərbaycanın müstəqilliyinə sedaqqəti yeni şəraitde də öz təsdiqini tapdı və 1918-ci il dekabrın 25-də, o, hərbi nazir təyin edildi. Cümhuriyyət dövrü ilə bağlı sənədlərə nəzər salarkən, Mehmandarovun dəfələrlə bəyan etdiyi "Cümhuriyyət ordusu, siyasetdən kənarda qalmaqla, yal-



nız Azərbaycan müstəqilliyinin keşiyində dayanmalıdır" fikri diqqəti o andaca cəm edir. Bu prinsipə, hərbi nazir olduğu bütün müddət ərzində, dönmədən riyət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən de yüksək qiymətləndirildi və bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrə həkumətdə hərbi nazir vəzifəsi yalnız ona tapşırılmışdı.

Məlumat üçün qeyd edək ki, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Gimnaziya təhsilini Bakıda almış və 16 yaşından Peterburq II Konstantinovka Artilleriya Məktəbinde oxumuşdur. Podporuçık, kapitan, podpolkovnik, polkovnik, general-major, general-leytenant və nehayət, tam artilleriya generalı olmuşdur. O, 10 ilin içində üç dəfə general rütbəsi almışdır. Tam artilleriya generalı adına layiq görülen ilk azərbaycanlı kimi tarixe düşmüşdür. Rus-yapon müharibəsi dövründə Port-Artur döyüşlərindəki xidmətlərinə görə, Səməd bəy Mehmandarov 1904-cü il oktyabrın 22-də general-major rütbəsi verilmişdir. Səməd bəy həm de 4-cü dərcəli "Müqəddəs Georgi", birinci dərcəli "Müqəddəs Stanislav" ordenləri və brilyantla bəzədilmiş qızıl dəstəkli qılıncı təltif edilmişdir. Təltiflər bununla bitmir.

MİLLİ ORDU QURUCULUĞUNDA HƏRBİ MÜTƏXƏSSİSLƏRDƏN, PEŞƏKAR HƏRBÇİLƏRDƏN İSTİFADƏ EDİLMƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİRDİ

Mənbələrdən o da məlum olur ki, general Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində hərbi nazir vəzifəsini icra edərək, müstəqil Azərbaycanın 40 minlik ordusunu yaratmağa nail olmuşdur. 25 dekabr 1918-ci ildə S.Mehmandarov Milli Ordunun formalaşdırılması üçün Azərbaycan vətəndaşlarına müraciət etmişdir. Müraciətdə deyilirdi ki, hakimiyyət bütün qüvvəsini ölkədə anarxiyaya yol verilməməsinə və qanunsuzluqların aradan qaldırılmasına yönəltməlidir. Bu məqsədə digər hökumət tədbirləri kimi Azərbaycan Ordusunun yaradılması qərara alınıb. Azərbaycanın ən ağır vaxtlarında türk ordusunun köməyə gelməsi, onun komandiri ordunun formalaşdırılmasını və arṭiq yaradılmış hissələrin təlimini də öz üzərinə götürməsi kimi məsələlər qeyd olunmuşdur. Müraciətdə daha sonra deyilirdi: "Həzirdə bizim ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin

mədətdar bir hadisənin - Şərq-də ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İri" elan edilməsi dövlətçilik tarixinə olan böyük ehtiramdır. Şərq-də ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünə-məxsus dəyərlər miras qoyub.

VƏTƏNİN MÜDAFIƏSİNƏ DAIM HAZIR OLAN YÜKSƏK NİZAM-İNTİZAMA MALİK ORDUMUZ VAR

Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu programı, onun acı tərxi döşələri bu gün müasir Azərbaycanın müdafiə strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Demokratik Respublikasının təcrübəsi və günümüzün müasir reallığı təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin, müstəqilliliyinin və ərazi bütövlüyünün qarantıdır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 25 fevral 1919-cu il tarixli "Hərbi Nazirliyin ştatları haqqında Qanun"un Milli Ordu quruculuğunda önemli əhəmiyyəti olmuşdur. Belə ki, həmin Qanunla Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdır. Milli Ordu üzrə verilmiş ayrı-ayrı sənədlərin öyrənilmesi göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Milli Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirmişdir.

Kadrlarla işlərin düzgün qurulması

Mehmandarovun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri idi. Zabit kadrlarının sayının artırılması, Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin müdüdüm şətti sayıldı. Mehəz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşıklar Məktəbi, sonra isə Hərbiyyə Məktəbi açıldı. Eyni zamanda, İstehkəmçilər Məktəbi, Hərbi Dəməriyolcular Məktəbi, Şuşa Hərbi-Feldşer Məktəbi fəaliyyətə başladı.

Ordu quruculuğunun milli zəminde qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlediyi əsas xətt idi. Milli məqamları Cümhuriyyət ordusunu hərbi qulluqçusunu xalqına daha da yaxınlaşdırın, vətəninə daha dərindən bağlayan dəyərlər kimi qiymətləndirən Mehmandarov orduda rəsmi dilin Azərbaycan dilini olduğunu elan edərək, azərbaycanlı döyüşşülərin Vətənə sədaqət andı içmələrini vacib saydı, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verdi, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etdi. Milli və tarixi rəmzləri özündə eks etdirən döyüş bayraqlarının ve geyim formalarının layihələrini təsdiqlədi. Nazirlər Şurası Müsəlman Korpusunun yaradılması ilə kifayətlənməmiş, bu korpusun maddi bazasının möhkəmləndirilməsi qayğısına qalmışdır. Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi il yarımla sürdü. Onunla bağlı yazılarında, qeyd olunur ki, 1920-ci il aprelin 27-də Parlamentin son iclasından qayıdan S.Mehmandarov ailəsinin çamadanları həzırlayıb yola çıxməq istədiyini görüb deyir: "Boşaldın, heç yere gedəsi deyilik. Vətəndən ayrılmaga heç bir əsasım yoxdur".

Onun Azərbaycana olan sevgisi, hərbçi kimi qətiyyəti, dözümlülüyü başqa bir yol seçməsini üstələmişdir. Gündəndən 1920-ci il aprelin 27-də Parlamentin son iclasından qayıdan S.Mehmandarov ailəsinin çamadanları həzırlayıb yola çıxməq istədiyini görüb deyir: "Boşaldın, heç yere gedəsi deyilik. Vətəndən ayrılmaga heç bir əsasım yoxdur".

Onun Azərbaycana olan sevgisi, hərbçi kimi qətiyyəti, dözümlülüyü başqa bir yol seçməsini üstələmişdir.

Gündəndən 1920-ci il aprelin 27-də Parlamentin son iclasından qayıdan S.Mehmandarov ailəsinin çamadanları həzırlayıb yola çıxməq istədiyini görüb deyir: "Boşaldın, heç yere gedəsi deyilik. Vətəndən ayrılmaga heç bir əsasım yoxdur".

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz daha da inkişaf edir və təkmilləşir.

Nəzakət ƏLƏDDİNOİZİ

22 may 2018-ci il

"Azərbaycan Xalq Cümhuriyyəti - 100: varislik və müasirlik" mövzusunda elmi konfrans keçirilib

MEA-nın Fəlsəfe İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan Xalq Cümhuriyyəti - 100: varislik və müasirlik" adlı elmi konfrans keçirilib. Tədbiri institutun direktoru, fəlsəfe üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq konfransın Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildiyini xatırladan İ.Məmmədzadə qeyd edib ki, AXC çətin tarixi şəraitdə müstəqillik qazanıb. Qısa müddətə ölkənin parlamentini, hökuməti formalasdırılıb, bayraqı, himni və gerbi yaradılıb, o cümlədən, ana dili dövlət dili elan olunub.

AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə tariximizdə silinməz izlər qoyduğunu deyən İ.Məmmədzadə Cümhuriyyətin yaranmasının xalqın qəlbində azadlıq və istiqlal duygularını gücləndirdiyini, ölkəmizin geləcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını bildirib. O, müasir Azərbaycan Respublikasının AXC-nin hüquqi-siyasi varisi olduğunu və onun demokratik enənələrini yaşatdığını diqqətə çatdırıb.

Daha sonra konfransda Milli Məclisin deputati Elman Nəsirovun "Azərbaycan Xalq Cümhuriyyəti: enənə və varislik", Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfe doktoru İlqar Niftəliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair", Fəlsəfe İnstitutunun baş elmi işçisi, fəlsəfe üzrə elmlər doktoru Aydın Əlizadənin "Azərbaycan Xalq Cümhuriyyətinin süqtundan sonra Azərbaycanda sovetlərə qarşı gizli istiqlal mübarizəsi" mövzusunda məruzələri dinlənilib.

Zümrüd BAYRAMOVA

Azərbaycan ilə Türkmenistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır



Azərbaycan ilə Türkmenistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır. İqtisadiyyat Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, 2017-ci ilde Türkmenistan Prezidentinin Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Strateji Tərəfdəşliq haqqında Bəyannamenin əməkdaşlığın genişlənməsində mühüm rolü malikdir. Transit, İKT, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq imkanları genişdir. Hazırda iki ölkə arasında müzakirə mərhələsində olan sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin və digər iqtisadi sənədlərin imzalanması iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

Yekaterinburq Universitetində Azərbaycanşunaslıq Mərkəzi açılacaq



Yekaterinburqdakı Ural Federal Universitetində (UFU) Azərbaycanşunaslıq Mərkəzi açılacaq. Bu baremdə AZERTAC-in müxbirinə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov məlumat verib. Diplomat qeyd edib ki, mərkəzin yaradılmasının məqsədi gəncləri və universitetin qonaqlarını Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin müasir reallıqları ilə tanış etməkdir. Mərkəz universitetin geniş auditoriyalarından birində təşkil olunub. Burada Azərbaycan haqqında müxtəlif kitablar, əyani vəsaitlər toplanıb. İlqəndərov deyib ki, yeni mərkəzə elmi konfranslar, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçiriləcək. Qeyd edək ki, Ural Federal Universiteti Azərbaycan Diller Universiteti və Bakı Slavyan Universiteti ilə six əməkdaşlıq edir. Bu ali məktəbdə 35 min tələbə təhsil alır.

"TANAP" qaz boru xəttinin keçdiyi şəhərlərə tacili tibbi yardım maşınları hədiyyə edilir

Türkiyənin Səhiyyə Nazirliyi ilə bu ölkədə fəaliyyət göstərən "TANAP" A.Ş. arasında bağlanmış müqaviləyə əsasən TANAP xəttinin keçdiyi şəhərlərə tacili tibbi yardım maşınlarının hədiyyə edilməsi layihəsinin icrasına başlanılıb. "TANAP" A.Ş.-dan AZERTAC-a daxil olan məlumatlara görə, qeyd olunan anlaşmaya əsasən Ardahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Bayburt, Gümüşhane, Kırıkkale, Kırşehir və Yozgat şəhərlərinin ümumilikdə 13 edəd tacili tibbi yardım maşını veriləcək. Artıq bu maşınların 11-i ünvanına çatdırılıb. Qalan 2 maşın isə iyun ayında təhvil veriləcək. Qeyd edək ki, iki qurum arasında anlaşma cari ilin 11 aprel tarixində Türkiyədə fəaliyyət göstərən İctimai və Ekoloji Sərmaye Proqramları əsasında imzalanıb.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Ses" qəzetinə verilən məlumatə əsasən, Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Gənc əsgərlər tətənəli şəkildə hərbi andiçməyə gətirildikdən sonra tədbir iştirakçıları-



na Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonuqramı çatdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ərefəsində keçirilən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaslaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənəşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayesində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd ediblər. Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinin də sərhədçilər tərəfindən xidmətdə qazanılan müsbət nailiyyətlər və yüksək əhəval-ruhiyyə ilə qarşlanması xüsusi vurğulanmış, Vətənə və dövlətə sədaqət andı içərək, müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadıq qalacaqlarına və xidmətə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib və onlara müvəffəqiyətlər arzulanıb.

Tədbirdə iştirak edən valideynlər hərbi hissələrde yaradılmış şəraitə görə, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək, onlara Vətən sərhədlərinin keşiyində ayıq-saqış dayanmayı nəsihət ediblər.

Tədbir gənc əsgərlərin tətənəli marşla tribuna önündə keçidi ilə başa çatıb.

ZÜMRÜD

"700 min ağac əkək"
YAP İmişli rayon təşkilatında ağacəkmə aksiyası davam edir



Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP İmişli rayon təşkilatının təşkilatçılığı ilə "700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacekmə aksiyası keçirib. Aksiyada YAP İmişli rayon təşkilatının fealları, eləcə də, ictimaiyyət nümayəndələri iştirak edib. Yüksək əhəval-ruhiyyə ilə könnüllülər dəstələri də aksiyaya qoşularaq şəhərin Heydər Əliyev prospekti, Q.Qarayev, P.Həsənov, H.Aslanov və digər küçələrin ətrafında 5650 ədəd dekorativ gül və ağaclar əkilib.

Ağacəkmə aksiyasının ilin sonuna qədər davam edəcəyi nəzərdə tutulub.

Nəzakət

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

"Nar"-in yeni "Pulsuz heftəsonu" kampaniyası sayesində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər. Kampaniyaya qoşulmaq üçün 777 qısa nömrəsinə SMS-lə "heftosunu" yazıb göndərmək kifayətdir. Kampaniyadan istifadə etmək tamamilə ödənişsizdir.



Qeyd edək ki, həftə sonlarında pulsuz danışq imkanından yararlanmaq üçün həftə içi günlərində (bazar ertəsindən cüümə gününe kimi) Nar nömrəsi 2 AZN məbləğində balans istifadə etməlidir. Həftə ərzində bütün istiqamətdə zənglərə, SMS-ə, mobil internetə və həmçinin Turbo paketlərinə sərf olunan məbləğlər hesaba alınır və 2 AZN-dən çox olduğu halda, həftə sonlarında şəbəkədaxili zəng xidməti pulsuz təqdim edilir. Şənbə və bazar günlərində təqdim olunan pulsuz zənglərin həcmi 500 dəqiqə olaraq müəyyən olunub.

"Pulsuz heftəsonu" və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilde fəaliyyətə başlayıb. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda "Nar" şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications" tərəfindən 2017-ci ilde keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti" göstərən şəbəkə olaraq tanınmışdır.

Ana müxalifət və "div" partiya olmaq səyləri əbəsdir

Istər Qərb, istərsə də Avropa ölkələrinə müxalifət qurumlarının mövcudluğunu inkar edilə bilməz. Hər bir ölkənin iqtidarına müxalif qüvvələr var ve onların fəaliyyəti ölkənin inkişafına, tərəqqisine və insanların rıfah halının yaxşılaşdırılmasına hesablanıb.

Dünya təcrübəsinə nəzər salsaq, görərlik ki, müxalifət qüvvələri hakimiyətdə temsil olunmaq üçün çalışır və bu istiqamətdə sivil fəaliyyət sərgiləyirlər.

Hər bir müxalif qurum ölkənin daha sürətli inkişafı naminə, vətəndaşlarının rıfah halının daha da yaxşılaşdırılması üçün bütün səy və bacarıqlarını ortaya qoyur. Daha səmərəli təkliflər, inkişafın sürətini artırmaq məqsədi ilə daha münasib variantlarla və layihələrlə çıxış edir. Neticə ölkənin tərəqqisinə hesablanır və bu baxımdan, həmin qurumlar ictimai dəstəkden məhrum deyillər. Sözsüz ki, həmin qurumlar fəaliyyətlərini milli maraqlara, dövlətçilik maraqlarına xidmət üzərində kökləyir. Xarici tesirler, ölkə əleyhinə fəaliyyət göstəren təşkilatların və lobbilerin təsiri ise, esla, qəbul edilməzdür.

Dünya təcrübəsində müxalifət düssərgəsində təmsil olunan qurumlar ey ni statusa malikdir. Doğrudur, hər bir partiya öz fəaliyyəti ile ölkəyə daha lazımlı olduğunu, vətəndaşlar üçün daha səmərəli təkliflər irəli sürdüyüünü əməli şəkildə sübut etmək, qabaqcıl olduğunu təsdiq etmek niyyətindədir. Bütün fəaliyyətini də bu istiqamətdə aparır və buna da sağlam rəqabət mühiti deyilir. Bele bir rəqabət mühiti yekunda daha bacarıqlıların öne çəkilməsinə xidmət edir və bu da, neticə etibarilə ölkələrin tərəqqisi deməkdir. Həc bir partiya özünü yalnız sözde birinci, vacib və en yaxşı kimi adlandırmak strategiyası ilə fəaliyyət göstərmir. Ölkə vətəndaşları belə bu sözde birincilik iddiasında olanlara inanmaq niyyətində deyil və əməli fəaliyyət partiyaları, qurumları bir-birindən fərqləndirir, ən fəal, ən bacarıqlı, ən potensiallı qurumlar, təbii ki, vətəndaşların rəyi ilə qabaqcılardan olurlar. Beləliklə də, ictimai dəstək qazanan partiyalar və qurumlar hakimiyətdə təmsil olunmaq şansı qazanırlar.

Müxalifət partiyalarının hər biri özünü div partiya, ana müxalifət kimi qələmə verməyə və qrant mənimseməyə çalışır

Azerbaycanda vəziyyət tamamilə fərqlidir desək, yanılmayıq. Ölkədə müxalifət partiyaları və müxalif qurumlar özlərini bir neçə kateqoriyaya böllür. Maraqlı burasıdır ki, müxalifət partiyaları özləri özlərini iki qrupa: "div" və ya "cirdən" partiyalaraya ayıırlar. Hər biri özünü div partiya kimi qələmə verməye çalışır. Hətta ana müxalifət ifadəsinə ortaya atıb, müxalifətin daha vacib fiquru olduğunu sırrımaşa çalışanlar da var. Təbii ki, bunlar yalnız boş sözde təcəssüm edir və bu iddiaların arxasında heç bir əməli fəaliyyət, yaxud potensial durmur. Özünü nə ana müxalifət adlandıranlar, nə "cirdən" partiya oldularını iddia edənlər digərlərindən zərər qədər fərqlənmirlər. Həc biri nə stratejiyə baxımdan, nə potensial baxı-



mından, nə de elektoratına görə digərindən ya üstün deyil, ya da qabaqcıl. Necə deyərlər, hamısı bir bezin qırğıdır.

Əlbəttə ki, üstün olduqlarını, qabaqcıl olduqlarını iddia etməkdə məqsəd diqqəti, maraqlı qazanmaqdır. Bəlliidir ki, Azərbaycanın uğurlarına, inkişafına, tərəqqisine, dünya dövlətləri arasında söz sahibi olmasına sevinməyən qüvvələr ölkəmizdə sabitliyə pozmaq, bütün nailiyətlərə, imicə kölgə salmaq üçün müxalifət qüvvələrindən istifadə edirlər. Daha dəqiq desək, qrant adlandırdıqları maddi maraqlandırmalar, maliyyə vəsaitləri ilə dağıdıcı müxalifət qüvvələrini satın alır. Maddi təminat məqabilində ölkəmizdə qarşılaşlıq yaratmağa, stabililiyə pozmağa, ümumiyyətlə, hər bir sahədə maneçilik yaratmağa çalışanlar, çırkınlı niyyətləri reallaşdırmaq üçün milli satqınları ələ alır, onların vəsətisilə nəzərdə tutduqlarını həyata keçirməyə ümid edirlər. Maddi vəsaitlər məqabilində xəyanət, satqınlıq etmək üçün özlərini maliyyə mənbələrini gözüne soxmağa çalışanlar özləri, məhz bu, "div" və "cirdən" partiya adlarını ortaya atıblar.

Məqsəd bəlliidir və hər biri ayrılmazı nəzərdə tutulan qrantlara və pullara sahib çıxməq üçün əldən-ayaqdan gedir. Hər biri daha böyük xəyanətlərə qadir olduğunu isbatlaməq uğrunda mübarizəyə qalxır. Fəaliyyətləri də bunu təsdiq edir ki, onlar yalnız Azərbaycanın uğurlarına sevinməyən, gözü götürməyən qüvvələrin, hətta erməni lobbisinin və ermənipərəst qüvvələrin ssenarisiini reallaşdırmağa çalışırlar. Təsadüfi deyil ki, çağırışları, şər və böhtanları belə, məhz həmin anti-azərbaycançı qüvvələrə məxsusdur. Ölkə ictimaiyyəti radikalın çağırışlarını onların özlərindən də evvəl, məhz həmin ermənipərəst qüvvələrdən və təşkilatlardan eşidir.

Azərbaycanın əleyhinə fəaliyyət göstərən qurumlar xırda partiyalara vəsait ayrılmasına əleyhinədir

Son hadisələr göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanın müxalifət düssərgəsində xırda partiyalara parçalanmaların əleyhinədir. Əvvələ, ona görə ki, parçalanmalar müxalifətin olmayan gücünü tamamilə yox dərcəsinə çatdırır. Bu parçalanmalar partiyaları cılızlaşdırır, həqiqətən də, özləri dedikleri kimi, "cirdən" qurumlara çevirir. Bu isə, öz növbəsində, "cirdən" qurumlardan, partiyalarдан onların gözənlətilərini heçə endirir. Onlara yaxşı məlumdur ki, əgər müxalifətin, ümumiyyət, heç bir gücü, qüvvəsi, ictimai dəstəyi, potensialı, hətta elektoratı belə yoxdursa, parçalanmalardan sonra

acınacaqlı nəticəyə heç ümid etmək olmaz. Bu baxımdan, onlar parçalanmaların əleyhinə olduğu qədər də birləşmələrinə daha maraqlıdır. Amma şəxsi maraqlar, əldə etmək istədikləri çırkınlı pullara olan maraqlı və şəxsi mənafə, təbii ki, bunun reallaşmasına heç cür imkan vermir.

Azərbaycanın əleyhinə fəaliyyət göstərən qurumlar, həmçinin, xırda partiyalara vəsaiti ayrılması da əleyhinədir. Onlar ayırdıqları vəsaitin kiçik, "cirdən" partiyalara dağıdılmasını ona görə istəmirlər, daha doğrusu, arzu etmirlər ki, bu vəsaitlərin hesabatını verəcəklərinə etibar etmirlər. Ayıralı vəsaitlər hər hansı məqsədlər, daha dəqiq desək, çırkınlı niyyətlər üçün hesablanır və "cirdən" qurumlar bu vəsaitlərdən istifadə edəcəklərinə, onların Azərbaycan əleyhinə tapşırıqlarını yerinə yetirəcəklərinə ümid etmədikləri de bəlli olur. Bəlli olur ki, parçalanmış bu qurumların, "cirdən" partiyaların onlara lazımlı olan nəticələri hasil edəcəklərinə heç birinin inamı yoxdur. Dəfələrlə qrant mənimseməyən müxalifət partiyaları hər dəfə bu vəsaitlərdən öz şəxsi məqsədləri üçün istifadə edib və mənimseməyə deyə artıq vəsaitlərin və maliyyə resurslarının ayrılması məsəlesi de sual altındadır.

Özünü div partiya, ana müxalifət adlandırınan belə xarici havadarlarından qrant və dəstək alacağı inandırıcı deyil

Heç sərr deyil ki, özünü ana müxalifət, "div" partiya hesab edən AXCP və onun başında duran Əli Kərimli belə maliyyə resursları ayıran ağalarını razi sala bilməyib. Əksinə, həmin vəsaitləri mənimsemərek, öz şəxsi məqsədlərinə sərf edərək, ailəsinin bütçəsi hesab edərək, hesabatını belə vermək-dən imtina edib. AXCP sedrinin hənsi məbləğdə, nə qədər çox vəsaiti Avro-pada yaşayan ailəsinin komfortu üçün xərcədiyi heç kime gizli deyil. İndi heç özlərini div partiya adlandırınan və ana müxalifət kimi sırrımaşa çalışanlar belə maliyyə vəsaiti, qrant qazanacağına, xarici havadarlarından dəstək alacağına zərre qədər ümidi yoxdur. Bu vəsaitləri almağa nə üzürlər var, nə de həmin maliyyə mənbələrinin onları vəsaitlə tomin edəcəyi inandırıcı görünür. Bəzi qüvvələr Azerbaycan əleyhinə fəaliyyət göstərməyə maraqlı olsalar da, vəsaitlərin mənasız yere dağıdılmasına tamamilə narahatdırılar və bunun əleyhinədirler.

Artıq ölkəmizin uğurlarını həzm edə bilməyen, imicinə kölgə salmağa çalışan, inkişafına, tərəqqisine mane olmaq istəyən xarici dairələr belə ölkəmizdə bərqərar olan stabililiyin və sahibliyin pozulmasının mümkünəzələyən qəbul etmək məcburiyyətdədir. Azərbaycan ictimaiyyətinin bu dövləti, onun strategiyasını dəstəklədiyini, Prezidentinə etimadını nəzərə alaraq, cəsarətlə demək olar ki, heç bir xarici dairə, heç bir anti-azərbaycançı şəbəkə nə div, nə "cirdən" partiyani, nə də ana, yaxud ata müxalifəti dəstekləməyecək. Məhz buna görə də, müxalifət düssərgəsinə ana müxalifət, yaxud div partiya olmaq səyləri əbəsdir.

Inam HACIYEV

Gömrükçülər narkotik vasitə aşkarlayıb



Gömrükçülər narkotik vasitə aşkarlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bileşəvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayıının tərliyinin alt hissəsində, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Soyğunuluq edənlər "isti izlər"la saxlanılıblar



Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsində parkda iki nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunuluğu töötəmkədə şübhəli bilinənlər qısa müddədə müyyənəşdirilərək polis əməkdaşları tərfindən "isti izlər"la saxlanılıblar. Araşdırımlarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müyyən edilib.

Bakı şəhər sakini X.Məmmiyyəv isə mayın 19-da saat 1 radələrində Bilecəri qəsəbəsində naməlum şəxsin onun 402 manat məbləğində pulunu və mobil telefonunu alması barədə Binaqədi Rayon Polis İdarəsinin 6-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunuluğu töötəmkədə şübhəli bilinən Abşeron rayon sakini Asım Quliyev saxlanılıb. Faktlarla bağlı rayon polis idarələrində araşdırımlar aparılır.

7,5 kilogramadək narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının narkotiklərə mübarizə istiqamətində keçirdikləri tədbirlər nəticəsində 7,5 kilograma yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli xeyli sayıda bitki aşkarlanaraq götürüllər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında Jiy kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Masallı rayon sakinləri Zaur Nuriyevdən, evvələr mehkum olunan Vüsal Nuriyevdən və Orxan Dəyyənovdan 3 kilogramdan artıq tiryek aşkar edilib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərle saxlanılan Bankə qəsəbə sakini, evvəllər mehkum olunmuş Musa Əliyevdən 16 qramdan artıq marijuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun həyətindən isə əlavə olaraq 4,1 kilogram marijuana götürüllər.

Daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Türkən qəsəbə sakini Rasim Həsənova məxsus həyətyanı sahədən 14, Tovuz RPŞ-nin əməkdaşları Aşağı Öysüzlü kənd sakini Samir Hüseynova məxsus həyətyanı sahədən 4, Neftçala RPŞ-nin əməkdaşları Bankə qəsəbə sakini, evvəllər mehkum olunmuş Murad Fərzəliyev məxsus həyətyanı sahədən 5 ədəd çətənə kolları, Xaçmaz RPŞ-nin əməkdaşları isə Niyazoba kənd sakini Ceyhun Hacıyev məxsus həyətyanı sahədən isə 606 ədəd çətənə toxumu və 35 ədəd çətənə kolu aşkar edərək götürürlər. Götürülmüş maddi səbətlər eksper-tizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırımlar aparılır.

Azərbaycan Xalq Cümhuriyyətində milli və insan haqlarının müdafiəsinin əsası qoyulub

AXC qısa ömründə böyük nailiyyyətlər əldə edib. İlk dəfə qadınların seçim hüququnu taniyan ve qadın-kishi bərabərliyini təmin edən Cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi İslahatların aparılması və digər sahələrdə böyük işlər görüb.

Qeyd edək ki, AXC-nin müstəqilliyi, ilk olaraq, 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb. Hazırda AXC-nin yaranma tarixi Azərbaycanın milli bayramı - Respublika Günü kimi qeyd edilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Millət vəkili Cavanşir Feyziyevin dediyi kimi, bütövlükde, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dırçəlişi proseslerinin məntiqi neticəsi kimi meydana çıxdı. Millətimizin demokratik respublika quruculuğundakı ilk tarixi teşəbbüsü və uğuru bütün sonrakı dövrlərde Azərbaycanın dünya siyasi sisteminde suverenlik hüququnu şərtləndirən taleyülü tarixi bir amil idi. Azərbaycan xalqının müstəqillilik ezməni nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti XX əsr dünya siyasi mədəniyyətinin ən qabaqcıl demokratik formalarını öz dövlət təsisatlarında milli zəminde tətbiq etməyin ilk təcrübəsi idi. Bu təcrübə zamanın sınağından uğurla keçərək, yeni dövrə Azərbaycanın dövlətçilik ənənəsinin əsasını yaratdı. Birinci Dünya müharebəsinin sonlarına doğru qalib və məğlub imperialist dövlətlərin Qafqaz regionunda maraqlarının kəskin şəkildə toqquşduğu dramatik tarixi bir zamanda Azərbaycan öz müstəqilliyini elan etdi və çətinliklə də olsa, buna nail oldu. Bu, bizim xalqımız üçün taleyülü bir nailiyyət idi. Əger o zaman Cümhuriyyət yaranmasayı, sonradan ölkəmizin Sovet İttifaqı tərkibine müttefiq respublika kimi daxil olması və bu ittiifaq dağılarkən, bir suveren dövlət kimi öz müstəqilliyini bərpə etməsi də mümkün olmayıacaqdı. Buna görə də, 28 May Azə-

baycan Xalq Cümhuriyyətinin yaradılması günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur və hər birimiz haqlı olaraq, bu şanlı tarixlə fəxr edirik.

Tarix elmləri doktoru Həvva Məmmədova yazıır ki, Azərbaycanın bu gün dünya birliliyində müstəqil dövlət kimi bərəqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formallaşdırılmasına nail olmuşdu. 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımızın tarixində müüm bir hadisə idi. Çünkü əsrlər boyu müstəqillik arzusu ilə yaşıyan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu.


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük reğbətlə qarşılıb. Çünkü bu gün hər bir ziyanı, ictimai-siyasi xadim, bütövlükde, ictimaiyyətin nümayəndələri de bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşıdığı 23 ay müddətində gənc dövlət, başqa sahələrde olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdül. Azərbaycanın müstəqilliyinin elan edildiyi vaxtda ölkədə anarxiya, özbaşınalıq və hərc-mərclik hökm sürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası olduqca çətin bir vaxtda hakimiyyətə gəlirdi. Kommunarların əlinde olan Bakı Soveti hakimiyyətdən çekilmək istəmir, daşnak ordusu ilə birlidə kütlevi soyqırımı xarakterli qırğınlardırıldı. Millətin ölümündürmə savaşı qarşısında qaldığını görən Milli Şura Gənəcə şəhərində təcili toplantısını keçirdi. Fətəli xan Xoyskinin başçılığı ilə müvəqqəti hökumət yaradıldı. Qəbul olunmuş bəyannaməyə əsasən, Milli Şura ali qanunvericisi, müvəqqəti hökumət isə ali idarəedici orqan kimi tanındı. Dövləti möhkəmlətmək, onu xarici təcavüzdən və daxili parçalanmadan qorumaq məqsədile Türkiye hökumətindən yardım istəmək qərara alındı. Azərbaycan və Türkiyənin hələ o zamanın vahid geosiyasi maraqların çıxış etməsi, onu göstərir ki,

gardaş xalqlar bu tandemin onları hər ikisi üçün həyatı əhəmiyyət malik olduğuna əmin idilər. Həmin ilin 23 sentyabrında Azərbaycanın milli ordusu türkiyəli komandan Nuru paşanın əsgərləri ilə birlikdə qondarma "Mərkəzi Xəzər diktatürü" və eserdaşnak qüvvələrini darmadağın edərək, Bakıya girdi və həmin gün də Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi. Amma sürətlə dəyişən sonrakı herbi-siyasi proseslər nəticəsində, Türkiye qoşunu ölkəni tərk etməli oldu. Antanta dövlətlərinin məqsədi Türkiyəni Azərbaycandan uzaqlaşdırıb, Bakını birdəfəlik Britaniya imperiyasının nəzarəti altına salmaq idi. İngilislərin Bakıya daxil olmasını anti-Azərbaycan və anti-Türkiyə meyilli bütün qüvvələr, xüsusilə, ermənilər sevincə qarşılıdalar. Ermənilərin və rusların təhribi ilə qızışdırılan milli-siyasi qarışdurmaların ən qaynar çağında - dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti öz işinə başladı. Yenə də həmin qüvvələrin milli parlamentin ilk toplantısını pozmaq cəhdələri baş tutmadı.

Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi yolunda tarixi işlər görmüş dövlətimizin ilk Parlamenti Koalisiya Hökumətini təsis etdi. Fətəli xan Xoyski yenidən Nazirlər Şurasının sədri seçildi. Britaniya hərbi qüvvələrinin komandanı general Tomson da, rəsmi olaraq, bu hökuməti tanıdı, rus milli şurasında onu tanımağı tövsiyə etdi. Azərbaycanı yenidən Rusiya imperiyasının əsərəti altına verməyə çalışan qondarma "Qafqaz-Xəzər Hökuməti" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi mövcudluğu ilə barışmadığına görə, qanundankənar elan edildi və onun rəhbərləri 48 saatda Azərbaycandan çıxarıldı. Milli hökumət tədricən ölkəyə nezərəti tam olaraq öz əline alırdı. Avqusta qədər Britaniya hərbi qüvvələri də Bakıdan çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin gözlənilməz dəyişikliklərlə müşayiət olunan, qısa zaman kəsiyində, yürütdüyü düzgün siyasetin və əvvəl diplomatianın bəhrəsi idi.

Azərbaycan hökuməti Birinci Dünya mühəribəsində qalib gəlmış ölkələrin 1919-cu ildə Fransada keçirilən Versal Beynəlxalq Sülh Konfransına öz nümayəndəsini göndərdi. Təbii ki, konfrans Antanta üzvü olan Rusiyanın qopmuş yeni milli dövlətlərin təzədən ona birləşdirilməsinə çalışır. Bütün bunlara baxmayaq, müstəqilliyini qorumaq uğrunda qətiyyətə mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyəti özünün bir sıra Avropa



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

dövlətləri tərəfindən tanınması
na və ölkə daxilində quruculuq
işlərinin davam etdirilməsinə na-
İL olurdu.

Azərbaycan nümayəndə he-
yetinin 1920-ci ildə Parisə yeni
səfəri də öz bəhrəsini verdi.
Konfransın Ali Şurası Azərbay-
canın suverenliyini tanıdı. Lakin
Qafqazda müstəqil dövlətlərin
yarlanması fakti ilə heç cür barış-
maq istəməyən sovet Rusiyası
buradakı vəziyyəti öz xeyrinə
dəyişə bildi. 18 martda erməni
daşnak ordusunun Qarabağ
qoşun yeritmesi və 28 aprelde
Qırmızı Ordunun Azərbaycana
daxil olması, demək olar ki, eyni
tarixi zamanda baş verdi. Azər-
baycan Xalq Cümhuriyyəti erməni
qüvvələrini darmadağın etsə
də, artıq ölkədə de özüne siyasi-
ideoloji dayaqlar yaratmış güclü
sovet dövlətinin qarşısında tab-
getirməyərək, idarəciliyi bolse-
viklərə təhvil verməli oldu. Cüm-
huriyyətçilər hakimiyyətə inqilab
etmedən, qan tökmədən gəldik-
ləri kimi, qansız-qadasız da ha-
kimiyətdən getdilər. Bu dövrə
Nəriman Nərimanovun şəxsində
Azərbaycanın varlığını Rusiya
ilə bir yerdə görən alternativ si-
yasi cərəyan da vardi. Təsadüfi
deyil ki, Cümhuriyyət qurulanda
Nəriman Nərimanov Həstərxanaya
getmişdi. Gələcəkdə Azərbayca-
nın rəhbəri, bir qədər sonra isə
Sovet dövlətinin rəhbərlərindən
biri olacaq N.Nərimanov hələ

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda cümhu-
riyyətçiləri hakimiyyəti bolşevik-
lərə təhvil verməye çağrırdı.

S.Feyziyevin qeyd etdiyi ki-
mi, Azərbaycan Sovet Sosialist
Respublikası SSRİ-nin tərkibin-
de olduğu müddətde öz milli var-
lığı və mədəniyyətini imkan
daxilində qorumağa və yaşatma-
ğa çalışırdı. Ümummilli Lider
Heydər Əliyevin respublikamıza
rəhbərlik etməyə başladığı vaxt-
dan etibarən Azərbaycanın gəle-
cək müstəqilliyinə əsaslı zəmin
yaradılmağa başlandı. Bu gün
özünü Azərbaycan Xalq Cüm-
huriyyətinin varisi elan etmiş suve-
ren və demokratik respublikamız
ilk respublikamızı quran böyük
siyasi xadimlərə, Cümhuriyyətin
siyasi-ideoloji irlərinə dərin ehti-
ram bəsləyir. Cümhuriyyət yara-
dıcılarının irləri öyrənilir və fealiyy-
etlərinə gerək tarixi qiymət ver-
ilir. Heç şübhəsiz, istiqlal carci-
lارının ən böyük xidmeti - müstə-
qil dünya dövlətləri sırasında
Azərbaycanın da öz haqqı və ye-
ri olduğuna həm xalqımızı, həm
də beynəlxalq aləmi inandırmaq-
dan və ən başlıcası isə, milli
dövlətimizin mövcudluğunu fakti-
nin beynəlxalq miqyasda təsdi-
qindən ibarətdir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Həftədə üç dəfə idmanla məşğul olmaq ürək sağlamlığı üçün yetərlidir

Alimların qənaətinə görə, həftədə üç dəfə idmanla məşğul olmaq arteriyaların sağlamlığını qorumaq üçün yetərlidir. AZERTAC "The Journal of Physiology" neşrinə istinadla xəber verir ki, hər hansı fiziki feallığın ürək-damar sisteminə faydalı olmasına baxmayaraq, arteriyaların və ürəyin qocalmasının qarşısını almaq üçün həftədə beşaltı gün idmanla məşğul olmaq lazımdır.

Alimlər yaşı 60-dan yuxarı 100 nəfərin fiziki feallığı üzərində müşahidə aparıblar. Ən azı 25 il idmanla məşğul olan bu insanları iki qrupa - həftənin iki günü fiziki məşğelələrə ayınlara və beşaltı gün məşq edən peşəkar idmançılara böülüblər. Alimlərin məqsədi bu iki qrupa daxil olanların arteriyalarında və damarlarında gedən qocalma prosesini müəyyən etmək olub. Onların zərərlə vərdişləri - spirtli içki və siqaretdən istifadə etmələri nəzəre alınmayıb.

Məlum olub ki, həftədə iki-üç gün idmanla məşğul olanların boyun və baş nahiyyəsində qanın daxil olduğu orta arteriyalar sağlamdır, lakin bədən hissəsinə qan daşışan daha böyük damarlarda elastiklik azalıb. Peşəkar idmanla məşğul olanlarda isə həm orta, həm də iki arteriyalar sağlam və elastik qalıb. Tədqiqatlar rəhbərlik edən Benjamin Livayn deyib: "Bu araşdırımlar olduqca əhəmiyyətlidir, çünki əldə etdiyimiz nəticələr əsasında yaşılı insanlarda ürək-damar sisteminin sağlamlığını qorumaq, arteriyaların elastikliyini artırmaq üçün kompleks məşğelələr hazırlamaq olar". B. Livayn əlavə edib ki, 70 yaşdan sonra hər gün idmanla məşğul olan insanda ürəyin qocalması prosesinin qarşısını almaq və arteriyaların strukturunu dəyişmək mümkün olmur.

İmmuniteti gücləndirən qidalar

Ela qida məhsulları var ki, müntəzəm qəbul edildikdə immuniteti gücləndirmək xüsusiyətinə malikdir. AZERTAC xəber verir ki, bu qidalara süd məhsulları da daxildir. Bu məhsulları hər gün istifadə etməklə, az və ya orta dərəcədə yağılılığı olan növlərini seçmək daha düzgündür. Həkim və diyetoloqlar kərə yağından tamamilə imtina etməyi məsləhət görürler. Məsələn, hər gün səher kərə yağı ilə olan butterbrod yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Süd məhsullarından kefir və biyoqoqtular daha xeyirli hesab olunur. Gün erzində 150 qram kefir və ya bifidebakteriyalarla zenginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə riskini azaldır.

Çox az adam bilir ki, o qədər də diqqət yetirilmeyən lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur. Məsələ burasındadır ki, həm qabıqlı, həm də təmizlənmiş şəkildə maş bitkisinin tərkibi insan orqanızmında interferonun yaranmasına kömək edən maddə ilə zengindir.

Brokkoli, gül kələmi, baş kələm, Brüssel kələmi, ağı turp kimi bitkiler beta-karotin maddəsi ilə zengindir. Həmin maddə selikli qışaları, xüsusən də ağı ciyərləri və həzm sistemi üzvlərini xərcəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur. Qida rationuna bildirçin yumurtasının daxil edilmesi immunitet üçün çox xeyirli hesab olunur. Sarımsaq və soğan kökünün tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zengindir və həmin maddə mikroqlar və viruslara qarşı mübarizədə orqanizme hədsiz dərəcədə kömək edir. İmmunitetin yüksəldilməsi üçün onlar ən güclü məhsullar hesab edilir. Qrip epidemiyası zamanı həmin məhsulların müntəzəm şəkildə qəbul olunması xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiyə zamanı evin müxtəlif yerlərində nəlbəklərdə soğan və sarımsaq qoymaq da yaxşı nəticə verir.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil ixtisası üzrə III kurs tələbəsi Orucova Leman Etibar qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı Təhsil və Təlim Şöbəsinin riyaziyyat müəllimiyyi ixtisası üzrə dinləyici İbrahimli Rəsul Rəsim oğlunun adına verilmiş dinləyici vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Quliyeva Ayişə Nadir qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" neşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sehifə

22 may

Messi beşinci dəfə "Qızıl buts"un sahibi olub

"**B**arselona" klubunun hückumu Lionel Messi 2017-2018-ci il mövsümünün ən yaxşı bombardiri kimi mükafatlandırılıb. Argentinli forward öz karyerası ərzində beşinci dəfə "Qızıl buts" mükafatı alıb. Mükafatı ona "Barselona" klubunda axırıncı oyununa çıxan Andres İnesta sonuncu turda "Real Sosiedad"la keçirilən qarşılaşmada təqdim edib.

"Qızıl buts" mükafatına beşinci dəfə sahib olmaq üçün L.Messi ötən La Liga oyunlarında 34 qol vurub. O, həmin mükafatı daha əvvəl 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (34 qol) il mövsümlərində qazanıb.



"BMX-in şahzadəsi" Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək



Iyunun 5-dən 9-dək Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatında 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Qadın velosipedçilər arasında favoritlərindən olan kolumbiyalı Mariana Paxon da Bakı trasında birincilik uğrunda mübarizə aparacaq.

AZERTAC xəber verir ki, 1991-ci ildə Medelin şəhərində anadan olan Mariana Beynelxalq Velosipedçilər İttifaqının sonuncu reyting cədvəlində beşinci pillədə qərarlaşır. Hesabında 1125 xal olan kolumbiyalı əvvəlki reytingdə 3 pillə geriləyib.

Beş yaşıdan velosiped idmanı ilə məşğul olan Mariananın karyerasında ən uğurlu çıxışı ardıcıl iki Olimpiya Oyunlarına təsadüf edib. Velosipedçi "London-2012" və "Rio-2016" Yay Olimpiya oyunlarında bütün rəqiblərini üstəleyərək dördülliyyin zirvə yarışında qızıl medal qazanıb.

O, karyerası ərzində 14 dünya çempionluğu yaşayıb. M.Paxon, həmçinin Panamerika Oyunlarında 10, Mərkəzi Amerika və Karib dənizi hövzəsi, Cənubi Amerika Oyunlarında 9, Amerika milli çempionatında isə 2 dəfə qızıl medal qazanıb. 2010-cu və 2011-ci illərdə Kolumbiyanın ən yaxşı idmançısı seçilən Mariana idmanında "BMX-in şahzadəsi" kimi tanınır. Belə nüfuzlu idmançının Bakıdakı dünya çempionatında iştirak etməsi medallar uğrunda gərgin idman mübarizəsinin aparılacağı deməyə əsas verir. "Bakı-2018"ın programına əsasən, iyunun 5-7-də kiçik yaşılı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyalarında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.

PSJ Buffon ilə ikiillik müqavilə imzalayacaq

Fransanın PSJ futbol klubu qapıcı Canluici Buffon ilə mayın 23-də müqavilə imzalayacaq. AZERTAC "Football Italia" istinadən xəber verir ki, 40 yaşılı qapıcı ilə ikiillik müqavilə imzalanacaq. Futbolçu son 17 mövsümü "Juventus"un heyətində keçirib. İtaliya millisinin sabiq qapıcısı Turin klubunun heyətində 9 dəfə İtaliya çempionatını, dörd dəfə İtaliya Kubokunu, beş dəfə isə ölkənin super kubokunun sahibi olub.



Buffon Çempionlar Liqasının finalında (2003-cü, 2015-ci, 2017-ci il) üç dəfə oynayıb, lakin heç vaxt kuboku qazanmayıb. İtaliya çempionatında keçirilən oyunların sayına görə, yalnız Paolo Maldini'dən geri qalaraq ikinci yerdədir (640). İtaliya A seriyasında 2015/2016-cı il mövsümündə ən çox qapısını toxunulmaz saxlayan (974 dəqiqə) qapıcı kimi tarixə düşən Buffon, həmçinin iki dəfə UEFA versiyası ilə ilin oyuncusu seçilib.

"Real" azarkeşləri Çempionlar Liqasının finalı üçün aldıqları biletləri geri qaytarırlar



Real Madrid" futbol klubunun 4 mindən çox azarkeşi "Liverpool" ilə keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərini geri qaytarmaq qərarına gəlib. "AS" nəşrinin yazdığını görə, buna Kiyevdə keçiriləcək matçın biletlərinin, hotellərin qiymətinin sənii şəkildə qaldirılması və bəzi logistika çatınlıkları səbəb olub. Daha əvvəl Kiyevin "Vesti" qəzetinin verdiyi məlumatata görə, finala bir neçə ay qalmış bəzi yerli oteller qiyməti on dəfə artırıblar. Kiyevin Podolski rayonundakı "Harmony in Andreev descent" hotelində bir neçə ay əvvəl bir həftəlik gecələmə 200 dollara başa gəlirdi, indi həmin məbləğ 7 min 300 dollardır. Əvvəlcə 24 mindən çox klub abunəcisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problem səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 azarkeş bilet alıb. Çempionlar Liqasının mayın 26-də Kiyevin "Olimpiiski" stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" neşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.